



№ 47 (29019) 27 fevral 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib

□ **Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.**

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Ön sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduğu ümumxalq yürüşünün iştirakçıları qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınlara və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotosəkilləri, faciənin təqsirkarlarından cavab



abidənin önünə tər güllər qoydular.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilməmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.

Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edirdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb söhbət eddilər.

Heyətə Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Rodnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məclisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkına, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun



tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlər və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və evvanlarında "Dünya Xocalı soyqırımını tanımalıdır!", "Xocalıya ədalət!", "Xocalıyı unutmayın!", "Rədd olsun erməni faşizmi!", "Xocalı - XX əsrin soyqırımı", "Cinayətkarlar cəzasız qalmayacaqlar!", "Xocalı soyqırımı - 27 il", "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer", "Vيران edilən Xocalı yenidən dirçələcək" və s. şüarlar nümayiş etdirilirdi.

Ümumxalq yürüşü iştirakçıların hüznlü cöhrələrinə baxanda görünürdü ki, ötən 27 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlerini yaddaşlardan silə bilməyib. Birçə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.

Bütövlükdə bu ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsidir. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlər, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində



təkrarlanması gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi

və tər çiçəklər düzülmüşdü.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əkilmiş gülləni qurbanlarının xatirəsinə ehtiramla yad etdi.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva

toru, Azərbaycanın dostları qrupunun əlaqələndiricisi, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, rusiyalı yazıçı, rejissor Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxildir.

Sonra Prezident İlham Əliyev Rusiyanın "Rossiya-24" kanalına müsahibə verdi. (Müsahibə qəzetin bugünkü nömrəsində dərc olunur).

Tarixi faktlar göstərir ki, əzəli Azərbaycan torpaqlarında - indiki Ermənistanda, Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı yeddi rayonda yaşayan azərbaycanlılar erməni millətlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, doğma yurdlarından didərgin salınıb, qaçqın və məcburi köçkünlərə çevriliblər. "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

(ardı 2-ci səhifədə)

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib



(əvvəli 1-ci səhifədə)

SSRİ-nin süqutundan dərhal sonra isə yenidən yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor təbii və Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası ərazilərinin təqribən beşdəbiri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Bu təcavüz zamanı müliki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi. Bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.

Müharibənin gedişinin ən faciəvi sahifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə

müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işğəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırqın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər

iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işğəncələrə məruz qalıb və şikəst ediləblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi, Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı müliki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvina yönəlmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər

“soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşğəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiləyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanı siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçiliyinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərşəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya miqyasında tanındırılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıdakı törədilmiş kütləvi qətlərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Ser-



biya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-in 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətlə kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət müliki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.

Hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anma mərasimləri keçirilib. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılıb. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədi filmlər nümayiş etdirilib, rəsm sərgiləri təşkil olunub. Qardaş Türkiyədə, ABŞ-da, Almaniya, Avstriya, Belçika, Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda növbəti ümumxalq yürüşü dünya ictimaiyyətinə bir məsajdır ki, Azərbaycan öz torpaqlarında

ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Hər kəsə aydın olmalıdır ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması, münaqişənin nizama salınmaması neinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə tədər. Bunu 2016-cı il aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti təxribatlara əl ataraq, cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutdular. Azərbaycan Silahlı Qüvvələri dinc əhəlinin xatirəsinə anma mərasimləri üçün cavab tədbirləri görməyə məcbur oldu. Genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarının bir hissəsini işğalçılardan təmizlədi. Xalqımızın, dövlətimizin, ordumuzun mübarizə əzminin yenilməzliyini təsdiq edən 2016-cı ilin Aprel döyüşləri və ötən ilin mayında Naxçıvan əməliyyatı sübut etdi ki, torpaqlarımız yağı düşməndən azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam etdi. On minlərlə insan soyqırımı abidəsini ziyarət etdi. Abidənin önünə tər çiçəklər qoyuldu, şəhidlərin ruhuna dualar oxundu.

AZƏRTAC

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə **qərara alıram**:

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay

müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 fevral 2019-cu il

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha

Əlahəzrət!

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbədən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasında ki münasibətlər xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2019-cu il

Küveyt Dövlətinin Vəliəhdi Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha

Əlahəzrət!

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafələrinə xidmət edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2019-cu il

Prezident İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib

❑ **Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib.**

AZƏRTAC müsahibəni təqdim edir.

Müxbir: Azərbaycan xalqının dərdinə şəriklik. Hələk olanların ailələrinə, doğmalarına başsağlığı veririk. Bu gün Siz insanlara, Azərbaycan sakinlərinə, bu dərdi bölüşənlərə hansı sözlərlə müraciət edirsiniz?

Prezident İlham Əliyev: Çox sağ olun ki, gəlmisiniz. Azərbaycan xalqının tarixindəki bu faciəli hadisəyə münasibətinizi bildirirsiniz. Bu, xalqımızın sağalmaz dəridir, xalqımıza qarşı törədilən soyqırımdır, ötən əsrin ən böyük cinayətidir. Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar - qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmişlər. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırqın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak



olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətləmi yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların

aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr beşəriyyət tarixində bir daha olmasın.

Müxbir: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun.

Müxbir: Çox sağ olun. Dərdinizə şəriklik.

AZƏRTAC

Prezidentin Mətbuat Xidmətinin məlumatı

❑ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla zəng edib.**

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğan ad gününə münasibətlə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə ona yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı zamanı ermənilərin günahsız insanların qətlə

yeterilməsini bir daha pisləyərək, bu faciə ilə bağlı Azərbaycan Prezidentinə və xalqımıza başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı

Xalqla hakimiyyətin birliyinin, xalqın öz rəhbərinə dəstəyinin nümayişinə çevrilən yürüş

❑ **Fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırımı qurbanları abidəsinə ümumxalq yürüşü keçirilib. Əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduğu yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüarlar nümayiş etdirilib.**

Bu yürüş xalqla hakimiyyətin birliyini, vəhdətini və xalqın öz rəhbərinə verdiyi böyük dəstəyi bir daha göstərdi. Yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və

bu qanlı cinayəti törədənlərin Azərbaycan Prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirdi.

“XOCALIYA ƏDALƏT!” kampaniyası çərçivəsində Suraxanı rayonunda ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva aksiyada iştirak edib



Fevralın 26-da “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Bakının Suraxanı rayonundakı “Neftçilər” parkında ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva aksiyada iştirak edib. Suraxanı rayon gənclərinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin iştirak etdikləri aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac ekilib.

Aksiyada 200-dən çox gənc

iştirak edib.

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış

ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsillərdən unudulmamasına yönəlib. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas həyata keçirilir. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış

AZƏRTAC



“Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Ağrı gecəsi” adlı tədbir keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib

❑ **Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Ağrı gecəsi” adlı tədbir keçirilib.**

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Tədbirdə, həmçinin Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədaliyev, deputatlar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.



Əvvəl faciə qurbanlarının xatirəsi yad olunub.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tədbirdə çıxış edərək bildirib ki, xalqımız son iki əsrdə erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qalıb. Sonuncu dəhşətli faciə Xocalıda törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində baş verən tarixdə 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinə dörd tərəfdən hücum ediblər. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı nəticəsində bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahlı insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.

Xüsusi vurğulanıb ki, təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı törədilmiş Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə

məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımının tanınmasında mühüm rol oynayıb. Bu istiqamətdə iş ardıcıl davam etdirilir və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin miqyası ildən-ildə daha da genişlənir.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Xocalı faciəsinin tariximizə qırqın törədilib. Yüzlərlə soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib. Bu qətləmə barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində sistemli işin uğurla nəticələndiyini deyən



Fuad Hüseynov bu yöndə səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

Xocalı faciəsinin canlı şahidləri Əsəd Fərəcov və Valeh Hüseynov soyqırımının dəhşətləri barədə tədbir iştirakçılmasına məlumat veriblər.

Tədbirdə beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıkları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.



Romanın həmmüəllifi Arye Qut əsərin yazılması səbəbləri haqqında danışaraq, əsas məqsədin Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinə geniş məlumat

vermək olduğunu bildirib. O, əsərin real hadisələrə, Xocalı qətləminə yaşamış şahidlərin söylədikləri faktlara əsaslandığını bildirərək, kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı qırqın, vəhşiliklər və digər cinayətlərin üzə çıxarılmasına və günahkarların cəzalandırılması üçün çağırış edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, “Ağrı” romanında XX əsrin faciəsi - Xocalı soyqırımını ətraflı təsvir olunub. Müəlliflər canlı şahidlərin - Xocalıda kütləvi qırğından sağ çıxma bilməmiş sakinlərin ifadələri əsasında “əzabkeş” erməni xalqının iç üzünü açıb, Azərbaycan xalqının kədərini və faciəsini ürəkəngisi ilə təsvir ediblər. Əsərdə müxtəlif dirlər və millətlərə mənsub olan, fərqli mühtilərdə böyümüş, taleyin qisməti ilə gözəl Bakı şəhərində rastlaşan iki gəncin - Polad və Röyanın sevgi tarixçəsi təsvir olunur. Bildirilir ki, Röya hələ uşaq ikən erməni calladlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri amansız qırqının şahidi olub. O, xalqının zorla cəlb edildiyi müharibənin bütün itkisi və dəhşətlərini yaşayıb. Röya böyüdükdən sonra soyqırımı zamanı sağ qalmış həmyerlilərinə itkin düşmüş doğmalarını və yaxınlarını tapmaq üçün kömək etmək qərarına gəlir. O, var qüvvəsi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışır.

Sonda “Xocalı” faciəsi ilə bağlı film nümayiş etdirilib. Bakı Konqres Mərkəzinin foyesində soyqırımı ilə bağlı rəsm sərgisi də təşkil olunub.

AZƏRTAC

Azərbaycanda iqtisadi siyasət sosialyönümlü xarakter daşıyır. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidir, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsindən bəhrələnməklə bağlıdır. Dövlət başçısı İlham Əliyevin daim önə çəkdiyi bu reallıq insanların sosial şəraitinin yaxşılaşdırılmasına, iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

Son 15 ilin reallıqları göstərir ki, Azərbaycanın iqtisadi tərəqqisindən, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial

müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin getdikcə yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Əlbəttə, qarşıya qoyulan sosial vəzifələri reallaşdırmaq üçün, ilk növbədə, iqtisadiyyatı inkişaf etdirmək tələb olunur. Çünki iqtisadi uğurlara, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil.



Prezident İlham ƏLİYEV:

Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlət vətəndaşlarına olan diqqət və qayğısının bariz təəcəssümüdür.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı xarakter daşıyan əmək tutumlu iş yerlərinin açılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması nəticəsində sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı ilbəil artırılır, etibarlı sosial müdafiə sistemi formalaşdırılır. Şübhəsiz ki, burada ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm rol oynayır.

Ümumiyyətlə, mütləq sosial siyasət həyata keçirilən Azərbaycanda əhalinin sosial

Burada bir məqamı da qeyd edək. Ölkədə sosial müdafiə sisteminin getdikcə möhkəmləndirilməsi büdcə daxilolmaları ilə sıx bağlıdır. Azərbaycanda son illər bu sahədə müsbət meyllər qabarıq nəzərə çarpır. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı çıxışında deyib: "Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları planın əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə planın əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat

artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıb".

Azərbaycan Prezidenti daha sonra qeyd edib ki, ölkədə əldə edilən əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilir. Çünki bu, prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifədir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və bundan sonra da davam etdiriləcək.

Dövlət başçısı çıxışında şəhid ailələrinin sosial məsələlərinin hər zaman diqqət mərkəzində saxlandığını, prezident seçkilərindən sonra imzaladığı ilk fərmanın da şəhidlərin vərsələrinə veriləcək 11 min manat ödənişli bağlı olduğunu qeyd edib.

Yeri gəlmişkən, son 15 ildə ölkə rəhbəri tərəfindən respublikamızda müharibədən əziyyət çəkən vətəndaşlara daim qayğı göstərilib, şəhid ailələrinə xüsusi diqqət yetirilib.

Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara ayrılan Prezident təqaüdünün də məbləği sözügedən dövrdə mütləq artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbədən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman da yuxarıda vurğuladığımız kimi, bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin

verilməsini nəzərdə tutan sənəd onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının artırılmasına xidmət göstərən ən humanist addımlardan biri kimi qəbul edilir.

Dövlətimizin başçısı çıxışında bununla bağlı deyib: "Hələ keçən ilin dekabr ayında hərbiçilər üçün inşa edilmiş yeni binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial məsələləri öz həllini tapacaq. Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk fərman şəhidlərin vərsələrinə veriləcək 11 min manat ödənişli bağlı idi. Siyahılar dəqiqləşdirilib və ilkin təhvil onu göstərmişdir ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr verilecekdir. Ancaq sonra dəqiqləşmə aparıldı. Dekabr ayının mənbə bildirdim ki, dəqiqləşmə nəticəsində bu rəqəm artacaq və

artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artсын. Dərhal fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. Maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır. Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət də bu yaxınlarda artırılmış, 220 manatdan 300 manata qaldırılmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik".

Xatırladaq ki, indiyədək 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərsəsinə birdəfəlik ödəmə həyata keçirilib və bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərsələrinə ödənişlər davam edir.

Dövlət başçısının 28 yanvar 2019-cu il tarixdə imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək şəhid olmuş daha 2725 şəhidin (o cümlədən, 11 min manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərsələrinə də birdəfəlik ödəmənin verilməsi

tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili məqsətlərində ödənişli təhsil aldığıda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Yuxarıda qeyd edilənlər bir daha onu göstərir ki, son 15 ildə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən global enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.

Azərbaycan Prezidenti müşavirədə məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramlarının icra ediləcəyini, bu il 6 mindən 7 minə qədər köçkün ailəsinin yeni mənzillərlə, evlərlə təmin olunacağını, şəhid ailələri üçün 800 mənzil alınıb onlara verilecəyini diqqətə çatdırıb.

Hazırda Azərbaycanda əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində respublikada yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

Prezident İlham Əliyevin imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" sərəncamla bu kateqoriyadan olan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Sərəncam 500 min nəfərə yaxın məcburi köçkünü əhatiləcək. Qeyd edək ki, dövlət başçısı bu sərəncamla hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha təsdiq etdi. Sosial siyasətdə həmişə qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi diqqət ayıran dövlət başçısı onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, işlə təmin olunmasına, özünüməşğulluq proqramlarına cəlb edilməsinə, övladlarının təhsil almaları üçün müxtəlif proqramların həyata keçirilməsinə həmişə kömək edir.

Abuzer Məmmədov, şuşalı məcburi köçkün:

— Allah bəisin evini yıxsın. Bu ermənilər bizə düşmən kəsilməyəydi, bizim buralarda nə işimiz vardı? Gözəl ev-əşiyimiz vardı, dolanıyıqımız yaxşı idi. Dövlətdən də heç vaxt narazı deyildik. Məcəbur doğma ocağımızdan didərgin düşdüyümüz ilk illərdə heç yerdə rahatlıq tapa bilmirdik. İlk illər əziyyətimiz çox oldu. Amma indi, şükür Allaha, hər şeyimiz var, evimiz də, şəraitimiz də. Sağ olsun dövlət başçısı da, onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanı da. Lazım olan qədər qayğı göstərirlər. Allah onları bu ölkənin başı üstündən əskik etməsin.

Məcburi köçkünlər dövlət başçısına minnətdarlıq edirlər

Azərbaycan Prezidentinin az müddət ərzində minimum əmək haqlarının qaldırılması, təhsil alanların təqaüdlərinin artırılması, sosial müavinətlərin məbləğinin çoxaldılması ilə bağlı imzaladığı sənədlər vətəndaşların rifahının yüksəlməsinə istiqamətlənib. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında son sərəncam isə dəyərdim ki, inqilabi addımdır. Elə ailələr var ki, onun tələbəsi də var, evində əlil uşağı da var, işləyib az əməkhaqqı aları. Belə olan halda bu sərəncamların hər üçü onun ailəsinə şamil ediləcək. Ailənin büdcəsi hissələnən dərəcədə böyüyəcək. Sözü məcburi köçkünlərə verək.

Əli Rza Xələfli, şair-publisist, Cəbrayıldan məcburi köçkün:

— Biz qələm əhliyə, dörd-sərimizi ağ varəqlərə boşaldırıq. Rayonumuzun mənfur ermənilər tərəfindən işğalından sonra, çox şeylərə şahid olduq. Söz verib qaçanları da gördük, söz vermədən iş görənləri də. O illər arxada qaldı. Bu gün çox şadiq ki, respublikamızın sukani ulu önderin layiqli davamçısı İlham Əliyev kimi ölkəni regionda lider dövlətə çevirən bir Prezidentin əlindədir. Və elə bir Prezident ki, bütün həyatını xalqının firavan yaşaması yolunda uğurlu işlərə həsr edib. Dövlət başçısının ölkədə apardığı məqsədyönlü islahatlar, qəbul etdiyi proqramlar, həyata keçirilən layihələr bir məqsəddə xidmət edir: Azərbaycan xalqı daha yaxşı yaşasın!

Taleh Nağıyev, Ağdam rayonundan köçkün:

— Dövlət başçısının yeni sərəncamı bizim ailə büdcəmizə böyük köməkdir. Prezidentin bir-birinin ardınca insanların maddi rifahının yaxşılaşmasına yönəlmiş sərəncamları əhali tərəfindən razılıqla qarşılanır. Dövlət məcburi köçkünlər üçün pulsuz evlər verib, balalarını ödənişli təhsildən azad edib. Ərzaq yardımı edir. Daha nə etməlidir ki? Biz cənab Prezidentin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli yolunda gördüyü bütün işləri alqışlayırıq.

Hazırladı:
Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"

Sosial müdafiəyə ehtiyacı olanlara yüksək qayğının daha bir təzahürü

Kamran RAMAZANLI, QHT rəhbəri:

— Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin başlanğıcından bəri imzaladığı fərman və sərəncamlarla yüz minlərlə insanın sosial müdafiəsi gücləndirilir. Cənab Prezidentin imzaladığı bu sənədləri əsl inqilabi addım adlandıranlar, doğrudan da, haqlıdırlar. Elə sonuncu sərəncamı götürsək, bu, təxminən 600 min insanın güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşması deməkdir.

Sərəncama əsasən, sosial müavinətin məbləğinin yaşı görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, "Çernobil AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri üçün 73 manatdan, "Çernobil AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəbdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan, "Çernobil AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar

□ Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı daha bir addım atdı. Dövlət başçısının 25 fevral 2019-cu il tarixdə imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı yüz minlərlə vətəndaşa dövlət qayğısının əhəmiyyətli şəkildə artırılması deməkdir. Sərəncam ölkə ictimaiyyəti, eləcə də fikrini öyrəndiyimiz vətəndaşlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.

üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.

Üstəlik, bu, son deyil, dövlət başçımız gələcəkdə bu istiqamətdə addımların davam etdiriləcəyini bildirib.

Üzeyir ŞƏFİYEV, sosiologiya üzrə fəlsəfə doktoru, BDU-nun "Sosial iş" kafedrasının müdiri:

— Dövlət başçımızın son təşəbbüslərini çox yüksək qiymətləndirirəm. Sonuncu sərəncamla sosial müavinət və təqaüdlərdə indiyədək görünməmiş artımlar edildi. Bildiyimə görə, hətta iki yeni Prezident təqaüdü təsis edildi: birinci qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin

təqaüdü, eləcə də müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşün ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə 80 manat məbləğində Prezident təqaüdü təyin olunub. Bunlar, həqiqətən də, əhalinin həssas qruplarına yüksək səviyyədə qayğının daha bir təzahürüdür.

Əbülfət QASIMOV, Qarabağ müharibəsi veteranı:

— Rəhbər İlham Əliyevin sərəncamı ilə sosial müavinətin məbləğinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qayyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata, müddətli haqqı hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dafn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata çatdırılması, əminəm ki, həmin kateqoriyaya aid vətəndaşlarımızın həyat şəraitini xeyli yaxşılaşdıracaq. Bu artımlar üçün ildə 400 milyon manat vəsait ayrılacaqdır.

Söhbəti yazdı:
Pəşə ƏMİRANOV,
"Xalq qəzeti"

Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə cari ilin ötən dövrü ərzində Azərbaycan hökumətinin reallaşdırdığı sosial inkişaf strategiyası təhlil olunub və bu sahədə qarşıda duran vəzifələr müəyyən edilib. Sosial dövlətin mahiyyəti sosial ədalət prinsipi əsasında maddi ehtiyatların yenidən bölgüsü yolu ilə hər bir vətəndaşa layiqli yaşayış səviyyəsini təmin etmək, cəmiyyətdə sosial fərqliliyi aradan qaldırmaq və ehtiyacı olanlara yardım göstərməkdən ibarətdir. Bu qısa açıqlamada sosial dövlətin mahiyyəti, onun fəlsəfəsi tam olaraq öz əksini tapıb.

Sosial dövlətin mahiyyəti hər bir vətəndaşa layiqli yaşayış səviyyəsini təmin etməkdir

Azərbaycanın sosial dövlət olduğunu ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial siyasət strategiyasına diqqət yetirməklə görmək mümkündür. Bu strategiyanın ana xəttini Azərbaycan vətəndaşının və ilk növbədə, sosial müdafiəyə ehtiyacı daha çox olan insanların layiqli yaşayış səviyyəsini təmin etmək təşkil edir.

Prezidentin bu addımlarının nəyə isə hesablandığını düşünən diletantlar bilməlidirlər ki, bu tədbirlər dövlət başçısının müəyyənləşdirdiyi ümumi inkişaf konsepsiyasının tərkib hissəsi olan məsələlərin ardıcıl bir şəkildə reallaşdırılmasından başqa heç nə deyil.

Xatırladım ki, həmin konsepsiya çərçivəsində nəzərdə tutulan məsələləri həll etmək və konsepsiyanın tərkib hissəsi, ana xətti olan sosial strategiyayı reallaşdırmaq üçün dövlət bu il üçün qəbul etdiyi büdcəsində bütün xərcləri nəzərə almışdı.

Yeri gəlmişkən, 2019-cu ilin dövlət büdcəsinin xərc hissəsi 25 milyard 190 milyon manat nəzərdə tutulub. Bu, Azərbaycanın müstəqilliyi dövründə milli valyuta ilə ən böyük xərci olan büdcə deməkdir. Bu büdcənin xərcləri 2017-ci ilin büdcə xərcləri ilə müqaisədə 8 milyard 290 milyon manat və ya 49,1 faiz çoxdur.

İqtisadiyyatda sürətli inkişaf ili kimi bəyan edilən 2019-cu ilin büdcəsinin xərclərinin bu şəkildə artması nə ilə bağlıdır? Büdcənin tərtibi proseslərini bilməyənlər üçün deyək ki, növbəti ilin büdcəsinin tərtibinə cari ilin fevral ayından etibarən başlanılır və yeni il başlayana qədər Milli Məclis tərəfindən qəbul edilir. 2019-cu ilin büdcəsi də bu qayda ilə hazırlanaraq qəbul edilib. Bu, o büdcədir ki, ölkə Prezidentinin

yaxın günlərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlarla bağlı xərclər orada öz əksini tapıb. Yeni Prezidentin cari ildə sosial məsələlərin həlli istiqamətində imzaladığı və bundan sonra imzalayacağı sərəncamların maddi təminatı onun təsdiq etdiyi büdcədə öncədən nəzərdə tutulub. Ona görə də Prezidentin bu addımlarını yanlış izah edənlər anlasınlar ki, burada təsadüfi heç nə yoxdur. Atılan bütün addımlar öncədən planlaşdırılıb və bu addımların maddi təminatı dövlətin büdcəsində öz əksini tapıb.

Bu ilin sosial məsələlərin həlli ilə bağlı daha zəngin bir il olacağını Prezident İlham Əliyev hələ əvvəl bir neçə dəfə bəyan etmişdi. Yeni il də dövlət başçısının verdiyi bəyanatlara uyğun bir şəkildə başladı. Bir-birinin ardınca qəbul edilən qərarlar insanlarda dövlətə, Prezidentinə inamı bir daha artırdı.

Fevralın 25-də keçirilən müşavirədə Prezident İlham Əliyev cari ilin ötən dövrü ərzində ölkədə sosial məsələlərin həlli istiqamətində görülən işlərə belə qiymət verdi: "Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırıdığımız 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıb. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verilib ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq.

Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği

də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır".



Prezident ölkədə minimum əmək haqlarının və minimum təqaüdlərin bu qədər kəskin artımı ilə razı olmadığını bildirir və bununla bağlı yeni təkliflərin işlənilməsi üçün tapşırıqlar verdiyini bəyan edir. Bu zaman dövlət başçısının güvəndiyi əsas məqam ölkə iqtisadiyyatında cari ilin ötən dövrü ərzində əldə olunan uğurlu nəticələndir. Bu nəticələr isə aparılan uğurlu islahatların bəhrəsidir. Yanvar ayı ərzində büdcə gəlirlərinin 105 milyon manat artması məhz reallaşdırılan islahatlar sayəsində mümkün oldu.

İnsanların bütün problemləri Prezidentin daim diqqət mərkəzindədir. Çünki ölkə rəhbəri hər zaman xalqın arasındadır. Onun bu günlərdə imzaladığı yeni bir fərman isə yüz minlərlə vətəndaş üçün ciddi narahatlıq doğuran bir problemin həllini reallaşdırdı. Bu, vaxtla tikilib vətəndaşlara satılan, lakin istismara qəbul edilməyən mənzillərlə bağlı çətinliyin aradan qaldırılması istiqamətində atılan addım idi.

Müşavirədə Prezident bu məsələyə belə münasibət bildirdi: "Uzun illər ərzində problemlərdən biri də vaxtla tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzillli binaların sənədləşməsi məsələsi

idi. Biz bu məsələyə də son qoyduq. İmzaladığım fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzillli binada təxminən 60 minə yaxın ailə yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasındadır. Yeni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik".



Bu, bir daha onu göstərir ki, güclü dövlət, qətiyyətli Prezidenti olan bir vətəndaşın hər hansı bir problemi uzun müddət davam edə bilməz. Bax, bu çətinliklərdən biri də Prezidentin keçirdiyi müşavirədə ölkə vətəndaşlarının problemləri kreditlərlə bağlı səsləndirdiyi fikirlər oldu: "Vətəndaşları narahat edən məsələlərdən biri də problemlə kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilməlidir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etmək üçün əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.

Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu məsələyə də son qoyduq. İmzaladığım fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzillli binada təxminən 60 minə yaxın ailə yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasındadır. Yeni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik".

edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilir ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yeni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması

"hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, "Çernobil AES-də hərbi xidmətlər əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün

qısa hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdüünün təsis edilməsi nəzərdə tutulub. Bu məqsədlə, habelə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının siqorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdüünün təsis edilməsi də nəzərdə tutulub.

Sərəncamla müharibə əlillərinə də Prezidentin təqaüdüünün məbləğinin I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılması təmin ediləcək. Həmçinin sənəd əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin təqaüdüünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) də şamil olunmasını və bu təqaüdüün məbləğinin 73 manatdan 100 manata çatdırılmasını nəzərdə tutulur.

Bundan başqa, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leningrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leningrad müdafiəsinə görə" medalı, "Leningrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdüünün məbləği hazırda 121 manatdır ki, Sərəncamda bu məbləğin də 150 manata çatdırılması nəzərdə tutulur.

Prezidentin imzaladığı sərəncamda nəzərdə tutulmuş müavinət və təqaüdlər cari ilin aprelin 1-dən artırılacaqdır. Bu artımlar üçün bu ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.

Budur, Azərbaycan dövlətinin sosial mahiyyəti. Biz bu sahədə də heç kimdən geri qalmaq istəmirik. Yaxın bir zamanda bu göstəricilərimiz də nümunəvi səviyyəyə yüksələcəkdir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor

□ **Əslində, Azərbaycan vətəndaşı 15 ildir ki, bu istiqamətdə atılan addımların şahididir. Ancaq son illər bu tendensiya daha da sürətlənib. Bu il fevralın üçüncü ongünlüyündə imzalanan dövlət sənədləri isə iqtisadçı ekspertlər tərəfindən inqilabi addım kimi qiymətləndirilir. Bu məsələlərlə bağlı ürək sözlərini öyrənmək istədiyimiz paytaxt sakinləri qeyd etdilər ki, Prezident İlham Əliyevin yeni sərəncamı həssas qruplara yüksək səviyyədə göstərilən qayğının daha bir təzahürüdür.**

Ağavərdi PAŞAYEV, Xalq artisti, professor:



– Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilməsi və həmin tədbirdən dərhal sonra dövlət başçımızın əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalaması ölkə vətəndaşlarının hamısı kimi, mənə də məmnun etdi.

Bu sərəncamla 600 min insana göstərilən dövlət qayğısı əhəmiyyətli şəkildə artırılır. Hətta iqtisadçılar bu sərəncamı sosial müavinət və təqaüdlərdə indiyədək görünməmiş

artımlar kimi qiymətləndirirlər. Mən "Prezident İlham Əliyevin yeni sərəncamı həssas qruplara yüksək səviyyədə qayğının daha bir təzahürüdür", – deyənlərlə tamamilə razıyam və buna görə dövlət başçımıza minnətdarlıq edən milyonların arasında olduğumdan məmnunam.

Əlisahib HÜSEYNOV, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri:



– Cənab Prezidentin son sərəncamları sübut edir ki, ölkədə cəmiyyət həyatının bütün sahələri dövlətə diqqət mərkəzindədir və qayğıdan kənarda qalacaq kimsə yoxdur. Prezidentin bu

sərəncamlarının misilsiz əhəmiyyəti barədə danışarkən xüsusilə qeyd edilməli bir məqamı da yada salmaq istəyirəm. Belə ki, ölkədə çoxlu sayda problemlə kreditlərin olduğu hamıya məlumdur.

Təbii ki, bu məsələni dövlət başçımız da inceliklərinə qədər bilir. Ona görə də cənab Prezident fevralın 25-də keçirilən müşavirədə dedi: "Vətəndaşları narahat edən məsələlərdən biri də problemlə kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilməlidir... İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etmək üçün əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir... Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".

Rufiz QONAQOV, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü:



– İqtisadi və sosial məsələlərlə bağlı müşavirədə cənab Prezidentin söylədiyi nitq sübut etdi ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradır. Dövlət başçısı ilk növbədə bu vəsaitlərin məhz sosial sferaya yönəldilməsini təmin edir.

2019-cu ilin əvvəlindən etibarən sosial sahədə atılan addımlar həyata keçirilən böyük sosial paketin tərkib hissəsidir. Bu addımlar cənab Prezident İlham Əliyev tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilmişdi və hazırda onun reallaşdırılması prosesi gedir. Bu gün Azərbaycan dövlətinin sosial sahədə

atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmayan səviyyədədir. Çəkinmədən deyə bilirik ki, görülən işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rifahının yaxşılaşdırılması dayanır.

Baba BABAYEV, filologiya elmləri doktoru



– Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədəki çıxışında ölkə əhalisinin məmnunluqla

qarşıladığı fikirlər səsləndirib. Son illər aparılan hərtərəfli islahatların səmərəsini yada salan dövlət başçısı deyib ki, 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu sübut edir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım daha sürətli olacaq.

2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacağını söyləyən dövlət başçımız deyib ki, bizim əsas məqsədimiz ölkəmizin hər bir sahəsində inkişafı, tərəqqiyi nail olmaq, vətəndaşların daha da yaxşı yaşamasını təmin etməkdir. Gələcəkdə minimum əməkhaqları və pensiyalar da ardıcıl olaraq artırılacaqdır.

Xatırladaq ki, bu il minimum əməkhaqqı əhəmiyyətli dərəcədə – 38 faiz artırılaraq, 130 manatdan 180 manata çatdırılıb. Bu, 600 min insanı əhatə edir. Ancaq Prezident tapşırıq verib ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. Bundan başqa, minimum pensiyaların məbləği də təxminən 38 faiz artırılaraq 160 manata çatdırılıb. Dövlət başçımız deyib ki, bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir.

Bundan başqa sosial müavinətlərin artırılması və problemlə kreditlərin həllinin tapılması yolları da müzakirə olunur və dövlət başçımızın fikrincə, həmin məsələlər də öz müsbət həllini tapacaq.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"

Əli Həsənov: Xocalı soyqırımını törədənlər illərlə Ermənistanı idarə etdilər



dünyanın ən güclü media qurumları ilə rəqəbat aparacaq səviyyədədir".

Ermənistanın işğalçılıq siyasətini bu gün də davam etdirdiyini bildiren Əli Həsənov BMT, Avropa İttifaqı, Avropa Şurası və NATO kimi beynəlxalq qurumların qərar və qətnamələrinin tələblərinin yerinə yetirilmədiyini diqqətə çatdıraraq, Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz tərk etməsinin vacibliyini vurğulayıb.

"Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi hər an qanlı müharibəni alovlandırma bilər", - deyən Əli Həsənov 2016-cı ilin Aprel döyüşlərinin yeni bir müharibənin necə ağır nəticələr doğura biləcəyini göstərdiyini bildirib: "2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun qısa müddətdə öz torpaqlarını işğaldan azad etmək gücündə olduğunu Ermənistan və bu ölkənin himayədarlarına göstərdi. Bu gün

ret göstəricisi olduğunu bildirib. İkiterəfli əlaqələrin dövlətlərimizin başçıların birgə söyləri ilə daha da gücləndiyini qeyd edən Prezidentin köməkçisi deyib: "Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, indi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıtılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün lazımı addımları atıb və atmağa davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev "Bir millət, iki dövlət" olduğumuz kimi, "iki dövlət, bir lobbı", "iki dövlət, bir diaspor" istiqamətində qəti iradə nümayiş etdirirlər.

2007-ci ildən etibarən bütün dünyada Türkiyə və Azərbaycanı təmsil edən lobi və diasporlar həm Ermənistanın uydurma soyqırımı iddialarına qarşı, həm də Xocalı soyqırımının dünyaya çatdırılması məsələsində birlikdə mübarizə aparır. Buna dövlətlərimiz, ziyalılarımız, universitetlərimiz, tələbələrimiz, bütün sosial media vasitələrimiz və dövlət təşkilatlarımız dəstək verir. Erməni diasporu və dövləti, qondarma soyqırımı iddialarını davamlı olaraq gündəmdə saxlamaqla, əslində, Xocalı soyqırımını unudurmağa çalışır. Hər il beynəlxalq platformalarda ermənilərin soyqırımı iddialarının yalan olduğunu, əslində ermənilərin Anadolu türklərinə və azərbaycanlılara qarşı qırğınlar törətdikləri ilə bağlı bütün həqiqətləri dünyaya çatdırır. Dünya artıq bir virtual informasiya şəbəkəsinə çevilib. Türkiyə və Azərbaycan sosial şəbəkələrdəki mübarizədə birgə hərəkət edirlər. Biz, iki qardaş dövlət olaraq, birlikdə fəaliyyət göstərməyin gücümüzə güc qatacağına inanırıq".

Əli Həsənov qondarma soyqırımı iddialarının qəbul edən ölkələrdə

ermənilərin lobbicilik fəaliyyəti barədə danışaraq deyib: "Bəzi Avropa dövlətləri Ermənistanın heç bir sübutu olmayan qondarma soyqırımı iddialarını tanıyır. Lakin 27 il əvvəl bütün dünyanın gözləri qarşısında törədilən Xocalı qətlamını hansı səbəbdən görmür? Amma biz burada da işləri dayandırmamalıyıq. Bu dövlətlərin ictimaiyyəti, parlamenti, vətəndaş təşkilatları və xalqı ilə çalışmalıyıq. Biz konfranslar təşkil edərək onlara faktları çatdırmalıyıq. Biz ermənilərin soyqırımı iddialarının yalan olduğunu və 27 il əvvəl Xocalıda baş verənlərin həqiqət olduğunu anlatmalıyıq. Bunu hamımız birlikdə etməliyik. Azərbaycan diasporunun güclü olduğu yerdə azərbaycanlılar, türk diasporu güclü olan yerdə türklər bu məsələni gündəmdə saxlamalıdır".

İslam dünyasına çağırış edən Əli Həsənov söhbətini bu sözlərlə yekunlaşdırıb: "Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda Türk-İslam dünyasının maraqlarının qorunması və mövcud problemlərin həlli üçün birlikdə hərəkət edir. Bütün dünyada müsəlmanlara qarşı təzyiqlərə ən çox sinə gərən ölkələrin Türkiyə və Azərbaycan olması inkar edilə bilməz bir həqiqətdir. İslam dünyasının mövcud problemlərinə qarşı da heç bir zaman laqeyd qalmadıq. İslam dünyasındakı dövlətlər də bizim problemlərimizə biganə qalmamalı, həm Xocalı soyqırımının tanınmasında, həm də ermənilərin qondarma soyqırımı iddialarına qarşı mübarizədə iştirak etməlidir. Unutmamalıyıq ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında həm müsəlman qırğını törədib, həm də müsəlmanların müqəddəs yerlərini dağıdıblar".

AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı İstanbulda izdihamlı yürüş keçirilib



□ **XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı fevralın 26-da Türkiyənin İstanbul şəhərində izdihamlı yürüş keçirilib. Yürüş Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbulun Bağcılar Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub.**

Yürüşdə Azərbaycan gəlmiş nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin deputatları, ictimaiyyətin və KİV-lərin nümayəndələri, ölkəmizin İstanbuldakı baş konsulluğunun, Bağcılar Bələdiyyəsinin əməkdaşları iştirak ediblər.

Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları, "Xocalı qətlamı. Unutmaq, unutmamayacağıq" sözləri, soyqırımı zamanı həlak olmuş insanların adları yazılmış plakatlar tutan yürüş iştirakçıları Bağcılar meydanından Azərbaycan Dostluq Parkına doğru hərəkət ediblər. Yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramla yad etmək, ermənilər tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım 27 il əvvəl Azərbaycanın Xocalı şəhərində insanlıq dramının yaşandığını bildirib. Qeyd edilib ki, bu faciə yalnız azərbaycanlılara deyil, bütün türk millətinə, insanlığa qarşı törədilən cinayətdir. Şamil Ayrım Xocalı qətlamı zamanı 613 günah-

sız insanın, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın xüsusi qəddarlıqla öldürüldüyünü, 1275 insanın əsir və girov götürülərək işğəncələrə məruz qaldığını xatırladı. Bildirib ki, ermənilər əsirlər boyu Qarabağ torpağında bir çox qanlı cinayətlər törədiblər və tarixdə bunun sübutları var. Qarabağın, sadəcə, Azərbaycan deyil, bütün türk dünyasının qanayan yarası olduğunu bildiren dostluq qrupunun rəhbəri bu qətlamı törədənlerin cəzalandırılmasının, haqq-ədalət qarşısında cavab vermesinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək Azərbaycanın artıq 30 ildir Cənubi Qafqazda sülh axtarışında olduğunu bildirib. Qeyd edib ki, 27 ildir biz Xocalıya ədalət axtarıyıq. Bu müddət ərzində biz bu soyqırımının nəticələri, onun qurbanları barədə həqiqətləri dünyaya çatdırırıq. Əlbəttə, bu istiqamətdə əldə etdiyimiz nəticələr var. Türkiyə Respublikası və türk xalqının dəstəyi ilə biz dünyanın böyük bir qisminə bu qətlamın həqiqətlərini çatdırma bilmişik. Türkiyə də daxil olmaqla dünyanın demək olar ki, bütün dövlətləri Xocalıda nələrin baş verdiyini bilir. Bugünkü dünyanın 10-dan çox ölkəsi, ABŞ-in 22 ştatı Xocalıda baş verənləri soyqırımı kimi tanıyıb. Biz Xocalı soyqırımının səbəb

və nəticələrini daha geniş coğrafiyada tanımaq istiqamətində işlərimizi davam etdiririk. Xocalıya ədalət axtarışı Azərbaycanın dövlət siyasətidir və biz bu siyasəti artıq təkcə Azərbaycan deyil, Türkiyənin köməyi, türk xalqının iştirakı ilə həyata keçiririk. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2007-ci ildə Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumunda iştirak ediblər. Həmin toplantıdan sonra biz bir millət, iki dövlət olaraq diaspor qurumlarımızı birləşdirmişik və vahid diaspor siyasəti yürüdüürük. Bu gün dünya ölkələrində azərbaycanlılar qədr türklər da Xocalıya ədalət uğrunda çalışırlar. Bu günlərdə Türkiyənin hər bir bölgəsində Xocalı qətlamı qurbanlarının xatirəsi yad edilir.

Digər çıxış edənlər Xocalıda törədilmiş soyqırımı haqqında tədbir iştirakçılarına məlumat veriblər. Qeyd edilib ki, orada insanlar azərbaycanlı və müsəlman olduqlarına görə qətlə yetiriləblər. Buna görə də Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk və müsəlman dünyasına, eyni zamanda, insanlığa qarşı törədilmiş başlı cinayətdir. Sonra tədbir iştirakçıları parkda inşa edilmiş "Xocalıyı unutma" abidəsinin önünə güllər düzüblər. Xocalı soyqırımında qətlə yetirilmiş insanların sayına uyğun olaraq parkda 613 ağac əkilib.

Günəl MƏLİKOVA,
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ümumxalq yürüşü xalqın kimin və nəyin tərəfində olduğunu bir daha aydın göstərdi

□ **Siyasi arenada söz pəhləvanlığı ilə diqqəti cəlb etməkdə adətərdə olmuş radikal müxalifət başbilenləri xalq nəğillərində və dastanlarda rəqibini "hərbə-zorba" ilə məğlub etməyə cəhd edən və gerçək güc göstərmək məqamı gələndə ilk həmlədəcə kürəyi yerə dəyən yalançı qəhrəmanlara bənzəyir. Ölkədə keçirilən kütləvi aksiyalar və ümumxalq tədbirlərində axına qoşulmaqla özlərini güclü göstərməyə çalışan belə siyasətbazların nəyə qadir olduqları arxalarında ne qədər adamın getməsi ilə aydın görünür.**

Özünü "ana müxalifət lideri" kimi qələmə verən Əli Kərimli və ətrafına topladığı beş-on nəfərlik başıpozuq dəstənin Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə paytaxtda keçirilən ümumxalq yürüşü zamanı yaratdığı miskin manzərə bu gerçəyi bir daha təsdiq etdi. Müxalifətin sifarişli mitinqləri zamanı müzdlə tutulmuş bir qrup adamı "kütlə" kimi qələmə verib, guya, xalqın onun arxasında getdiyini bəyan edən Əli Kərimli və ətrafındakılar yürüş zamanı kütlənin ümumi fonunda tam azlıqda qalmaları ilə diqqəti cəlb etdilər.

Həmin gün ölkə əhalisinin bütün təbəqə və qruplarını əhatə edən nəhəng izdiham birmənalı olaraq özündə Prezident İlham Əliyevin getdiyi ucsuz-bucaqsız axınla irəlilədi. Onlar dövlət başçısının bir çağırışı ilə paytaxtın küçə-meydanlarını dolduraraq, öz həqiqi liderlərinin qətiyyətli Dağlıq Qarabağ siyasətini dəstəklədiklərini, xalqımızın haqq işinin tərəfində olduqlarını göstərdilər. Bu kütləvilərin özlüləndə xalqın dövlət başçısına dərin inamı, onunla bir mövqedə olduğunu gündəlik həyatda olduğu kimi, küçə və meydanlara çıxdanda da aşkar göstərməsi gerçəkliyi dayanırdı.

Məsələ burasındadır ki, ölkəmizin tarazlı mövqeyinə, onun rəhbərinin yeritdiyi müstəqil siyasətə təzyiq mexanizmi kimi düzülüb-qoşulan radikal müxalifət mitinqlərinə daha çox adam yığmaq üçün ciblərinin ağzını açan xarici pozucu dairələr Azərbaycan xalqının ədalətli Xocalı harayının ucadan səslənməsində, ümumxalq yürüşünün izdihamı alınmasında qətiyyətin maraqlı olmadıqlarına görə, Əli Kərimlinin budəfəki dəstəsinin gözəgəlimli görünməsinə dəstək verməmişdilər.

Beləliklə, "Əli Kərimlinin arxasında on minlərlə insan gedir" uydurması növbəti dəfə iflasa uğradı. Xalq bir daha göstərdi ki, ümummilli məsələlərdə də radikal müxalifətin səmimi, qərəzsiz iştirakına inanmır və onunla bir sırada addımlamaq belə istəmir. Xalq yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsində,

Xocalı faciəsinin başı verməsəydi erməniləri müxtəlif yollarla himayə etmiş düşmən dairələr, illər boyu bu amansız qətləmə göz yummuş xarici qüvvələr ölkəmizdə bir qrup dökük və hakimiyyət hərisi olan insanı alətə çevirməklə milli birliyimizi pozmağa, Azərbaycanı sözbəxan, müti bir ölkəyə çevirməyə çalışır. Bu yürüşdə xalqın mütləq çoxluqla öz liderinin – Prezident İlham Əliyevin arxasınca getməsi, şübhəsiz, həmin düşmən qüvvələri də dərinlən ümumi fonunda tam azlıqda qalmaları ilə diqqəti cəlb etdilər.

Özlərini "ana müxalifət" adlandıraraq günlərlə mitinq keçirmək dəvəsi edən kiçik bir qrup kütləvi aksiya üçün şəhərin bütün mərkəzi hissəsinin xalqın ixtiyarına verildi, onlar üçün isə heç bir məhdudiyyət qoyulmadığı bir gündə, görəsən, niyə xalqı öz arxasınca apara bilmədi? İlk baxışda sadələh görünən bu sual ele sualla da cavablandırılmalıdır: Xalq ne vaxt belə antimirli ünsürlərin arxasınca gedib ki, bu dəfə də onlara qoşulaydı?

Xalq arasında kimsə çəkisinin artıq olduğunu söyləyəndə deyirlər: bu daş, bu da tərəzi. Yaxud, kimsə yersiz döşünə döyəndə söyləyirlər: bu meydan, bu da şeytan. Paytaxtda keçirilən ümumxalq yürüşü bu mənada daşı da, tərəzinə də meydana qoydu. Avantürüst çıxır-bağırı ilə xalqın başını aparən radikal müxalifətin Əli Kərimli kəsimi, düzdür, meydana çıxdı, daş-tərəzi isə onların həqiqi çəkisini açıq-aydın göstərdi – vur-tut, beş-on adam. Görünür, zavallı "ana müxalifət lideri" belə güman edirmiş ki, Prezident İlham Əliyevin bir çağırışı ilə meydana axışan xalq hansısa səhrli güvvənin təsiri ilə bir anda çevrilib ona qoşulacaq. Amma siyasətdə belə illüziyalar gerçəyə çevrilir.

Gerçəkdə həmin gün xalqın doğru-düzgün yolunun önündə gedən Prezident İlham Əliyevin arxasınca yüz minlərlə insan addımladı. Azərbaycanın siyasi mənzərəsinin həqiqi göstəricisi də bax, budur – xalqın kimin və nəyin arxasınca getməsi.

"Xalq qəzeti"

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağıdılması, on minlərlə günahsız soydaşımızın faciəli ölümü, ömürlük şikəst olması, yüz minlərlə insanın öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Xocalılar son damla qanlarına qədər vuruşdular



Bütün bu faciələrin, soyqırmlarının əsas səbəbi qonşu dövlətin ərazisi hesabına “böyük Ermənistan” yaratmaq, beynəlxalq hüquq normalarına zidd olaraq Dağlıq Qarabağı özünə birləşdirmək xülyəsi dayanırdı. Hətta bu yolda başçı cinayət və vəhşiliyə də əl atırdılar. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Xocalı qədim yaşayış məskənidir. Bu şəhər başdan-başa türk tarixini özündə əks etdirən müxtəlif abidələrdən ibarət idi. Diger tərəfdən, bu ərazi coğrafi, hərbi cəhətdən də strateji mövqedə idi. Bakıdan Şuşaya, Laçından Ermənistanı gədən magistral avtomobil yolu, Bakı –Xankəndi dəmir yolu Xocalıdan keçirdi. Dağlıq Qarabağda yeganə hava limanı da Xocalıda idi. Diger tərəfdən, Xocalı ele bir yerdə yerləşirdi ki, onunla Ağdam arasındakı Əsgəran və onun ətrafında olan 7-8 erməni kəndini Xankəndi və onun ətrafındakı erməni kəndlərindən ayıra bilirdi. İstənilən vaxt biz yolu bağlayanda onları ayıra bilirdik. Bu, bir tərəfdən. Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdefəlik silmək məqsədi idi. Çünki Xocalı ele bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Xocalının kromlextəri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ meşə ağacları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.

Xocalı faciəsi birdən-birə yaran-

mayıb. Bu soyqırımı münafiqşənin başladığı dörd il ərzində ermənilərin apardıqları planlaşdırılmış hazırlığın nəticəsi idi. Hadisələr 1988-ci ildən başlamışdı.

Hələ 1991-ci il dekabrın 25-də Xocalının çətin günündə şəhər əhalisinə kömək məqsədilə cəmi 21 nəfər gəlmişdi. Onların da beşi yanvar ayında Bakıya qayıtdı. Beləliklə də, Xocalının müdafiəsinə bütövlükdə 16 nəfər yardıma gəldi. Yerdə qalanlar isə məhz Xocalı sakinlərinin özləri idi. Xocalılar son damla qanına qədər vuruşdu, düşmənin qarşısından qaçmadı, sinələrini sipər etdilər. Bu fikri həmişə demişəm və bu gün də bildirmək istəyirəm ki, o ərəfdə Xocalıda nə xüsusi təyinatlı millis dəstəsi, nə də milli ordu dəstələri olub.

O dövrlərdə Xocalı özünün yerli sakinlərinin köməyi ilə müdafiə dəstəsi yaradaraq, şəhəri qoruyub. Xocalının müdafiəsinə mən rəhbərlik edirdim. Mən də orada hərbi dəstə gərməmişdim. Xocalı yerli müdafiə və polis dəstələrinin köməyi ilə müdafiə olunurdu. Üç-dörd min nəfər Xocalıya hücumla gələn canlı qüvvənin qarşısında Xocalı müdafiəçilərinin əlində dörd əl puləmyotu, ov tüfəngləri, bir neçə avtomat silah və iki ədəd qumbaraatan var idi. Həmin qumbaraatanlardan birinin nişangahı olmadığı üçün uşaqlarımız hədəfi gözəyari nişana alırdılar. Təsəvvür edin, böyük, hər cür silah-sursatla təchiz olunmuş alayın qarşısına qəhrəman xocalılar hansı silahlarla çıxmışdılar. Xocalılar, sadəcə olaraq, vətəndaşlıq şücaəti göstərdilər. Son ana qədər şəhəri tərk etmədilər. Doğma yurdu qoyub çıxmaq xocalıların heysiyyətinə toxunurdu. Bilirsinizmi, mənim ən çox nifrət elədiyim sual “siz bunu görə-görə niyə orada qalmışdınız” – sualıdır. Necə ola bilər ki, Vətənin xoş günündə sən orada durub yaşamaılsan, həyatından zövq almaılsan, Doğma yurdun başının üstünə qara buludlar alanda, onu tərk etməılsən?!

Həmin dövrdə hakimiyyətdə olan

rəhbərliklərdən dinc əhalinin çıxarılmasını tələb edirdik. Xocalı faciəsi zamanı şəhid olanların əksəriyyəti dinc əhali – qocalar, uşaqlar, qadınlar oldu.

Xocalının çox mühüm hərbi-strateji mövqeyi var idi. Ona görə də, ermənilər etiraf etdilər ki, “Qarşımıza məqsəd qoyduq ki, Xocalını ələ keçirməliyik. Çünki bununla, Azərbaycanın qarşısında tab gətirə bilərik”. Xocalı işğal olunmaya-

ikisini cinayət məsuliyyətinə cəlb etmək üçün başqa məqama ehtiyac varmı? Ancaq Avropaya nə vaxt lazım olsa, o vaxtda da onları cinayətkar hesab edəcək. Hələlik ikili standartlar bu cinayətkarları öz qanadı altına alıb. Ancaq son vaxtlar baş verən hadisələr artıq hər iki cəlladın iç üzünü açıb. Bu qatillər hələ ki, öz xalqına qarşı törətdikləri qətləmə görə cinayətə cəlb olunublar. Yəqin ki, azərbaycanlılara qarşı törətdikləri

na qədər erməni qüvvələrini iki yerə pargalamışdıq: Əsgəran və Xankəndində olan qüvvələr. Əgər Azərbaycan tərəfi ermənilərdən əvvəl əməliyyat keçirərək Əsgəranda yolu açıb, hərbi qüvvələrimizi birləşdirə bilsəydi, faktiki olaraq, Xankəndi bizə təslim olardı. Çünki yuxarı tərəfdən də Şuşadakı qüvvələrimiz vəziyyətə nəzarət edirdilər. Bununla da Qarabağ məsələsi bizim xeyrimizə həll olardı. Amma ermənilər Azərbaycan hakimiyyətindən tez hərəkətə keçdi və Xocalını işğal etdi.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüddudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanıb və əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.

Beynəlxalq aləmə də məlum idi ki, Xocalı dəhşətlərinin təşkilatçısı və rəhbəri on il Ermənistanı rəhbərlik etmiş Serj Sarkisyan idi. Əlləri günahsız insanların, hətta öz millətinin qanına batmış bu qatil başda ol-maqla Dağlıq Qarabağın separatçı rejiminə rəhbərlik edənlər Xocalı soyqırımını törətməmiş insanlardı. Bu cəlladlar hələ də cəzasız qalıblar. Əgər Ermənistandan 200 mindən çox azərbaycanlı dininə-dilinə görə doğma yurdlarından qovulubsa, bunun özü də bir soyqırımdır. Soyqırımı törətmək ermənilərin adına yazılmış və təsdiqlənmiş faktır. İşğalçı ölkənin sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan ölkəyə rəhbərlik etdikləri dövrdə Avropa Şurasının tribunasiından çıxış edərək birmərhələli şəkildə Xocalı əməliyyatında səhra komandirini kimi iştirak etmişlər. Məgər belə həyasızcasına edilmiş etirafıların özü başçı cinayətkarlığın sübutu deyilmi? Məgər onların hər

amansızlıqlara görə də qanun qarşısında cavab verəcəklər.

Ötən illər ərzində soyqırımının dünyada tanındılması istiqamətində ardıcıl tədbirlər görüldü. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən Xocalı soyqırımını gündəmə gətirdi. İlk dəfə ulu öndərin rəhbərliyi ilə Milli Məclisdə 1994-cü il fevralın 24-də Xocalı faciəsinə siyasi qiymət verildi. Bundan 3 il sonra Heydər Əliyevin tapşırığı ilə istintaq materialları əsasında hərbi tribunaldakı iki aydan artıq məhkəmə prosesi gətirdi. Bu da Xocalı soyqırımına verilən hüquqi qiymət idi.

Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda törədilən qətləmin dünyada miqyasında soyqırımı kimi tanındılması istiqamətində mühüm işlər görür. Hər il dövlət başçısının tapşırığı əsasında və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə geniş tədbirlər planı hazırlanıb, ölkəmizin hər yerində Xocalı faciəsinin qurbanları böyük ehtiramla anılır. Eləcə də, Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyevanın bu yöndə fəaliyyəti tədqiqləyicidir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası böyük səmərə verir. Bu kampaniya qarçivəsində hər il dünyanın bir çox dövlətlərində tədbirlər keçirilir, insanlığa qarşı olan bu qətləim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu, əvəzolunmaz fəaliyyətdir. Təbii ki, həyata keçirilən bu sistemli tədbirlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar.

Hər bir soydaşımız Xocalı qətləminin dünyada tanındılması işində fəal iştirak etməli, bu soyqırımın tanındılması, ermənilərin iç üzünün açılmasında dövlətimizin başçısına arxa-dayaq olmalıdır.

Elman MƏMMƏDOV,
Milli Məclisin deputatı

Xocalı soyqırımında hər iki valideynini itirmiş şəxslərlə görüş



□ **Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı soyqırımında hər iki valideynini itirmiş şəxslərlə keçirilən görüşdə faciə zamanı həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.**

Nazir Sahil Babayev 27 il əvvəl ermənilərin öz havadarları ilə birgə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımının bəşər tarixinə

böyük qanlı faciə, insanlığa qarşı tarixi cinayət kimi daxil olduğunu bildirib. Qeyd edib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri dinc şəhər

sakinlərindən ibarət 613 azərbaycanlı (o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı) xüsusi qəddarlıqla qətlə yetirib. 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib, 1275 nəfər girov götürülüb, yüzlərlə dinc sakin ağır xəsarətlər alıb. Çoxsaylı şəxs əsi və girov götürülərək amansız işğəncələrə məruz qalıb. Xocalı şəhəri tamamilə dağıdılıb və yandırılıb.

S.Babayev ümummilli liderimiz Heydər Əliyevin xüsusi mürcəti əsasında 1994-cü ilin fevral ayında da Milli Məclisin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini deyib. Bildirib ki, Azərbaycan bu gün güclü bir orduya malik olsa da, Prezident İlham Əliyev münafiqşənin beynəlxalq hüquq nüstəvisində sülh yolu ilə nizamlanmasını məqsəduyğun sayır.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlanmışdır. Bu kampaniyanın əhatə etdiyi ölkələrin sayı illən-illə artır. Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi beynəlxalq aləmdə tanınmasında bu təbliğat kampaniyası çox mühüm əhəmiyyətə

malikdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar kimi tanımaqla bərabər, Xocalı faciəsini də soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

Görüş zamanı “Erməni təcavüzünün tanındılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova, “Tərxis Olunmuş Hərbcilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsəni, “Dünyada Xocalı soyqırımının tanındılması” İB-nin sədr müavini, şəhid Mürvət Məmmədov, Xocalı şəhər 2 sayılı tam orta məktəbin direktoru, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəмова, Xocalı sakinləri Murad Hüseynov və Həmayıl Xəlilova 27 il əvvəl şahidi olduqları Xocalı soyqırımından, erməni qəsbkarlarının ümumən insanlığa qarşı törətdikləri vəhşiliklərdən bəhs ediblər. Onlar xocalılara, xüsusilə Xocalı soyqırımı zamanı yaxınlarını, o cümlədən hər iki valideynini itirmiş şəxslərə ötan dövrdə göstərilən dövlət qayisindən razılıqlarını bildiriblər.

Görüşdə xocalıların sosial müdafiəsi sahəsində görülən tədbirlər qeyd edilib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

Müasir İncəsənət Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə – tarixin səhifələri” adlı sərgisi açılıb

□ **Fevralın 26-da Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılıb.**



Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsəri nümayiş olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev sərgi ilə tanış olub.

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov deyib ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar müxtəlif anım tədbirləri keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə və xaricdə təşkil edilən bu cür tədbirlər sayəsində

və təbliğində yardımçı ola bilər. Sərginin təşkil olunmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı bildiririk”, - deyə Ziyadxan Əliyev bildirib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib ki, sərgidəki əsərlərdə xalqımızın ağır-acıları əks olunub. Belə sərgilər mütəmadi olaraq təşkil edilməlidir.

Azərbaycan Dövlət Rəssamlıq Akade-



dünya ictimaiyyətinin Xocalıya olan diqqəti daha da artır. Xalq rəssamı Arif Hüseynovun Qarabağ mövzusunda əsərlərindən ibarət bugünkü sərgi də Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib və buna görə Fondun rəhbərliyinə təşəkkür edirik.

Sərginin əhəmiyyətindən danışan X.Abdinov deyib ki, ekspozisiyada nümayiş olunan əsərlər tarixi materiallara əsaslanır. Bu əsərlərdə Alban kilsəsi, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunub. Əsərlərdə Türkmençay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilir.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vurğulayıb ki, xalqımızın tarixində yaşanan kədərli və fərahli hadisələrə hər zaman sənətkarlarımız tərəfindən bədii münasibət göstərilib. Xocalı soyqırımı xalqımızın tarixində ele dəhşətli hadisələrdəndir ki, ona münasibət göstərməmək qeyri-mümkündür.

“Xalq rəssamı Xanlar Əhmədov, tanınmış kinorəssam Nazim Məmmədov və digər fırça ustaları bu hadisələri öz əsərlərində təsvir ediblər. Arif Hüseynovun əsərlərində tarixə, yaşanan hadisələrə sənədli münasibət mövcuddur. Düşünürəm ki, belə əsərlərin ölkəmizin hüddudlarından kənarda da nümayişi vacibdir. Bu əsərlər Xocalı faciəsinin dünyaya tanındılması

miyasının prorektoru, Xalq rəssamı Şəhlab Məmmədov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıb, müəllifə yeni yara-dıcılıq uğurları arzulayıblar.

Sonra tədbirin iştirakçıları sərgi ilə tanış olublar.

Xalq rəssamının sərgidə nümayiş etdirilən “İ Pyotrın məktubu”, “Türkmençay müqaviləsi”, “Güllənməmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənəhəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərində tarixi həqiqətlərin rəssam təxəyyülü ilə ərşəyə gətirdiyi təsvirlər kifayət qədər cəlbədiçi və yaddaqalandır. Sərgidəki bütün əsərlər qravura janrında işlənilib. Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır.

Uzun illərdir ki, rəssam vaxtının bir hissəsini gənc nəslin nümayəndələri, uşaq və yeniyetmələrə işləməyə sərf edir. Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunur.

1-ci XƏZƏR İqtisadi Forumunun gündəliyi açıqlanıb

1-ci Xəzər İqtisadi Forumu 2019-cu il avqustun 12-də Türkmənistanın Türkmenbaşy şəhərində Avaza turizm kurortunda keçiriləcək və 3 hissədən ibarət olacaq: beynəlxalq konfrans, Xəzər innovativ texnologiyalar sərgisi və sənədlərin imzalanması.

Bunu Trend-ə müsahibəsində Türkmənistanın Azərbaycandakı səfirliyinin attəşesi Bəqmməddə Kelçayev deyib. Onun sözlərinə görə, Forum çərçivəsində keçiriləcək konfransda birgə investisiya layihələri və proqramların icrası, xüsusi azad iqtisadi zonaların yaradılması məsələləri, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, sahiləyi dövlətlərin regionları arasında əməkdaşlığın inkişafı, birgə müəssisələrin yaradılması məsələləri müzakirə olunacaq.

B. Kelçayev əlavə edib ki, konfransla paralel olaraq "dəyirmi masa"lar təşkil olunacaq. Avqustun 11-12-də innovasiya texnologiyaları sərgisi, ehtəvialı günlərdə tərəflər arasında görüşlər və sənədlərin imzalanması nəzərdə tutulub.

Forumda Xəzəryanı dövlətlərin hökumət üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, region

başçıları, bank, sənaye birliklərinin rəhbərləri, sahibkarlar, elmi işçilər və mətbuat nümayəndələri iştirak edəcək.

Səfirliyin attəşesi bildirib ki, forumun gündəliyində iri layihələr üçün şəraitin yaradılması, Xəzər regionu iqtisadiyyatının global kontekstdə rolu,

neft-qaz, elektroenerji, nəqliyyat, ticarət, aqrar sənaye, turizm və digər sahələrdə investisiya cəlbəediciyi kimi məsələlər yer alacaq.



Azərbaycan Respublikası müasir dövrün ən effektiv sosial dövlətlərindən biridir. Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib. E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan sosial dövlət statusunu gətirdikdə daha da gücləndirməkdədir.

Sosial dövlətdə vətəndaşın rifahının təmin olunmasının dövlətin başlıca vəzifəsi olduğunu deyən politoloq bildirib ki, Azərbaycan sosial dövlətin bütün əlamətlərini özündə ifadə edir: "Sosial ədalətin təmin olunması

ki, dövlətin sosial siyasətinin səmərəlilik səviyyəsi hər ötən il daha da yüksək olur. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev hələ ötən il prezident seçkiləri öncəsi bu gün müşahidə etdiyimiz tədbirlərin

yüksəldilməsinə yönəldilir. Məhz bunun nəticəsidir ki, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi mümkün olub".

Azərbaycan müasir dövrün ən effektiv sosial dövlətlərindən biridir

istiqamətində kompleks addımların atılması ilə vətəndaşların layiqli həyat şəraitinə çatdırılması dövlətin əsas vəzifələrindən biridir. Azərbaycanda artıq sosial təhlükəsizlik sisteminin formalaşdığı haqqında qəti fikir söyləmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə bir daha göstərdi ki, dövlət hər zaman, bütün məsələlərdə vətəndaşının yanındadır. Müşavirədə ölkə Prezidentinin qeyd etdiyi kimi, vətəndaşların sosial-iqtisadi rifahının təmin olunması istiqamətində kompleks tədbirlər davamlı olaraq həyata keçirilməkdədir. Müqayisə apararaq müəyyənləşdirmək mümkündür

anonsunu vermişdi. Müvafiq olaraq, sosial sahədə titanik addımlar atılmaqdadır".

Politoloq əlavə edib ki, Azərbaycan sosialyönümlü tədbirlərin miqyasına görə dünyanın əksər ölkələrini geridə qoyur. Dövlətin sosial siyasətinin nəticələri istisnasız olaraq əhalinin bütün təbəqələrini əhatə edir: "Prezidentin müşavirədə çıxışından belə qənaətə gəlmək olur ki, dövlətin 2019-cu ildə sosialyönümlü fəaliyyəti əvvəlki illərdən keyfiyyətcə əhəmiyyətli dərəcədə fərqlənəcək. Həqiqətən də bunun əlamətləri artıq dəqiq görünməkdədir. Ölkə iqtisadiyyatının diversifikasiyası əlavə gəlirlərin daxil olmasını şərtləndirməkdədir. Bu gəlirlər vətəndaşların sosial rifahının

E.Mirbəşiroğlu vurğulayıb ki, genişmiqyaslı sosial paketlərin reallaşdırılması iqtisadi potensiala yanaşı, həm də güclü siyasi iradəyə əsaslanır: "Əhalinin müxtəlif sosial qruplarının mövcud problemlərinin aradan qaldırılması istiqamətində dövlətin həssaslıq nümayiş etdirməsi göz önündədir. Məsələn, şəhid ailələrinin mənzillərlə, evlərlə təmin olunması prosesinin davamlı xarakter aldığı xüsusi qeyd etmək lazımdır. Prezident müşavirədə həmçinin qeyd etdi ki, problemlə kreditlər məsələsi üzərində də dövlət iş aparmaqdadır. Bütün qeyd etdiklərimiz bir daha sübut edir ki, Azərbaycan Respublikası müasir dövrün ən effektiv sosial dövlətlərindən biridir".

Monqolustanın energetika naziri Azərbaycana səfər edib

Energetika naziri Pərviz Şahbazovun dövləti ilə Azərbaycana səfər edən Monqolustanın energetika naziri Çerenpil Davasurenin başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.



Energetika Nazirliyindən aldığımız məlumata görə, Monqolustanın energetika naziri qeyd edib ki, səfər və keçirilən görüşlər iki ölkə arasında enerji, eləcə də digər sahələrdə əməkdaşlığı gücləndirmək, qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün bir fürsətdir. Monqolustanda neft-qaz sektorunda inkişaf mərhələsindədir və bu sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Monqolustan,

neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin təhsil almasında maraqlıdır.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə bildirib ki, iki ölkə arasında həm prezidentlər səviyyəsində, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək münasibətlər enerji sahəsində də

inkişafa təkan verir. Bu məqsədlə, Azərbaycan öz təcrübəsini bölüşməyə, qarşılıqlı maraq kəşb edən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır. Nazir gələcəkdə "Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanmasının bu prosesə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə həmçinin Monqolustan tələbələrini Azərbaycanın müvafiq ali məktəbində təhsil almaları üçün lazımi dəstəyin verəcəyi diqqətə çatdırılıb. Eyni zamanda Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etməsi yüksək qiymətləndirilib və bu çərçivədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı hər iki ölkədə energetika sektorunun müasir vəziyyəti, qarşıda duran hədəflər və qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Samirə ƏLİYEVƏ, "Xalq qəzeti"

Yəhudi və müsəlman təşkilatlarında Xocalı qətləmini anılıb

Nyu-Yorkda yəhudi və müsəlman təşkilatları olan Amerika Səfər Federasiyası (ASF) və Müsəlman Amerika Liderlik Aliansı (MALA) birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətləminin qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçiriblər.



Tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatlarının təmsilçiləri, yerli ictimai fəallər və Azərbaycan ictimaiyyəti nümayəndələri iştirak etmişdir. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyi və Diaspora İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənib.

Tədbiri ASF-nin icraçı direktoru Ceyson Quberman açaraq Xocalı qətləminin qurbanlarını yad edib, şəhid olmuş Xocalı sakinlərinin sayının 613 olduğunu və bu rəqəmin iudaizm dinində müqəddəs mənə verdiyini vurğulayıb.

Bundan sonra çıxış edən MALA-nın icraçı direktoru Zeynab Xan Xocalı faciəsinin qurbanlarını hörmətlə anıb və təəssüflə vurğulayıb ki, dünyanın bir çox yerlərində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir, insanlar bu faciələrə öyrənməli və yadda saxlamalıdır ki, bir daha belə hadisələrin baş verməsinin qarşısı alınsın. Tədbirin giriş hissəsindən sonra yəhudi və müsəlman din xadimləri şəhid olmuş Xocalı sakinlərinin ruhlarına dualar oxuyublar.

Xocalı qətləmini barədə təfərrüatların təqdim edilməsi üçün Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov çıxış edib. O, yəhudi və müsəlman təşkilatlarının birgə Xocalı qətləminin anımının təşkilini dinlərarası əməkdaşlığın bariz nümunəsi adlandıraraq, Səfirlik əməkdaşları bildirib ki, erməni silahlı qüvvələri Xocalıda kütləvi qırğın törədib, bu faktı erməni rəhbər şəxsləri də etiraf edib. Xocalı qətləminə istifadə edilmiş qəddar metodlar ölkəmizin digər işğal edilmiş ərazilərində də tətbiq edilib. Bu xüsusda Xocalı qətləmi ermənilərin Azərbaycana qarşı apardığı təcavüzün və 800 minə yaxın insanı etnik təmizləməyə məruz qoymasının təəcəssümüdür.

Daha sonra Xocalı sakinini və qətləmin canlı şahidi Anar Usubov Xocalının işğalı günü özünü və yaxınlarının başlarına gətirilmiş müsibətlər barədə xatirələrini tədbir iştirakçıları ilə paylaşdı. O, həmin gecə bir çox yaxınlarını itirdiyini, 11 yaşında girov götürüldüyünü, girovluqda insanlara işgəncə verildiyini bildirib. Tədbirin ikinci hissəsində psixologiya və psixanaliz üzrə professor Danielle Knafo, A.Usubov, MALA direktoru Zeynab Xan və Somalida baş vermiş kütləvi qırğının canlı şahidi Əhməd Ömərini iştirakçıyla panel müzakirələri keçirilib.

Tədbirdə eyni gündə Amerikanın Səfər Yəhudilərinin musiqi festivalı çərçivəsində Xocalı qətləminin xatirəsinə həsr olunmuş Azərbaycan muğamı axtışı təşkil edilib.

Xocalı soyqırımını Uruqvay və Çili mətbuatında



zamanda, Xocalı faciəsinə görə məsuliyyət daşıyan şəxslərin hələ də cəzasız qaldığı qeyd edilib. Məqalədə qeyd edilib ki, sülhə nail olmaq üçün, Ermənistanın işğala son

Azərbaycanın Uruqvaydakı müvəqqəti işlər vəkili Emin İbrahimovun "Xocalı qətləmi - ədalət və sülh üçün davamlı çağırış" sərəlvhəli məqaləsi Uruqvayın apancı xəbər portallarından olan Uruqvay Xəbərlər Agentliyi tərəfindən yayılıb.

Trend-in məlumatına görə, məqalədə Ermənistanın sabiq prezidenti Robert Koçar-yanın azərbaycanlıların və ermənilərin etnik olaraq bir yerdə yaşamasının mümkün olmadığını və eks-prezident Serj Sarkisyanın Xocalı qətləminin qəsdən törədildiyi barədə Tomas de Vaala müsahibəsində dediyi məlum fikirlərə istinad edilib. Bu iki sabiq prezidentin fikirlərinin əslində Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi işğal və etnik təmizləmə

siyasətini yaxşı izah etdiyi bildirilib. Bu kontekstdə Xocalı qətləminin münəvişə kontekstində etnik təmizləmə siyasətinin ən faciəvi səhifəsi olduğu da diqqət çəkilib. Hazırda Ermənistanın Azərbaycanı 20 faiz ərazisini işğal etdiyi, 1 milyondan artıq azərbaycanlının öz evindən qaçqın və didərgin düşdüyü, BMT TŞ-nin qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanıb. Eyni

verməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və azərbaycanlıların hazırda işğal altında olan evlərinə qayıtması zəruridir. Latin Amerikasının geniş oxucu kütləsinə malik Telesur TV, Çilinin "Diario Universidad de Chile", İspaniyanın "Rebelion" xəbər portallarında çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin "Xocalı bizdən xatırlamağı tələb edir" başlıqlı məqaləsi nəşr olunub.



Azərbaycanın kədəri Türkiyənin kədəridir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb ki, Azərbaycanın kədəri Türkiyənin kədəridir.

M.Çavuşoğlu Azərbaycan xalqına, Xocalı faciəsində həlak olanların yaxınlarına başsağlığı verib. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işğencələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işğencələrə məruz qalıb və şikəst ediliblər.

Berlin "Xocalıya ədalət!" istədi



Berlində Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.

Diaspora İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, Brandenburg qapıları qarşısında keçirilən aksiyanın iştirakçıları erməni silahlı dəstələri tərəfindən bəşəriyyətə qarşı törədilmiş cinayət - Xocalı soyqırımını və 1949-cu il Cenevrə Konvensiyasının Ermənistan tərəfindən pozulması haqqında məlumatı alman ictimaiyyətinin diqqətinə



çatdırmaq məqsədilə şəhər sakinlərinə sənədi dəlillər – qəddarcasına güllələnmiş uşaqların, qadınların və qocaların fotosəkillərini təqdim ediblər.

Aksiyada çıxış edənlər 27 il bundan əvvəl baş vermiş faciə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsi, habelə doğma yurdlarından didərgin

Aksiya fəalları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasətinin məhiyyəti haqqında informasiyanın əks olduğunu buketləri şəhər sakinləri arasında paylayıblar.

Samirə ƏLİYEVƏ, "Xalq qəzeti"

The Washington Post

28 fevral 1992-ci il

Tomas Qolts, Ağdam, Azərbaycan, 27 fevral:

--Döyüş vəziyyətində olan Dağlıq Qarabağın şərqində yerləşən Ağdamın baş məscidinin xidmətçiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi Azərbaycan şəhərindən getirilmiş 17 nəfəri dəfn ediblər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri məscidə 477 meyit gətiriblər.

Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürüldüyünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölürlərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahətdir.

Bu gün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir.

Raziya Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücumla keçən ermənilər dayanmadan atırdılar. Onun əri və kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür.

Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş Sovet Daxili Qoşunlarında xidmət

açmağa başladılar. On iki nəfər öldürüldü".



INDEPENDENT

29 fevral 1992-ci il

Elen Vomak:

--Ağdamdakı "Röyter" in müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı öldürülmüş onlarla insanı dəfn edirdilər. Dəfnə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: "Dünya burada baş verənlərə göz yummur. Biz ölürik, siz isə baxırsız".

THE SUNDAY TIMES

1 mart 1992-ci il

Tomas Qolts, Ağdam, Azərbaycan:

--Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də, minlərlə insan itkin düşmüş və ölmüşdür.

İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: "Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan

görə daha 2 min adam hələ də tapılmayıb: bəlkə də onların çoxu soyuqdan, yaxud da aldığı yara-lardan ölüb.

Düənə gecə Ağdam meyit-xanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı.

qırğını zamanı, ən azı, 1000 nəfər öldürüldü. Daha 4 min nəfər yaralanmış, donub ölmüş, yaxud itkin düşmüşdür.

Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törətdiyi yerlərdən meyitləri yığmalı idi. Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu.

qırımı haqqında bu gün yeni bir sübut əldə olunmuşdur.

Vertolyotla bölgəyə gədən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedilər ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi.

Dağlıq Qarabağın azərbaycanlı

meyitləri ilə dolu idi.

Burada 31 meyit var idi. Ən azı, daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darmadağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmayan meyitlər də istisna olunur.

Soyqırım zamanı sağ qalan Zahid Cabbarov dedi: "Biz olduğumuz yerdə 200 nəfər öldürüldü". Müxtəlif istiqamətlərdən gəlmiş qaçqınlar da gülləyə tutulduqlarını və yol boyu çoxlu sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdülər. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi. Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi – biri polis, ikisi isə milli könüllülər idi.

Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü və burada qadınlar uşaqlı idilər. Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar.

BBC

3 mart 1992-ci il

-- Canlı yayımda olan BBC-nin müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb.

Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrədən də az məsafədən başlarından vurulmuşdular. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insani qətlə yetiriblər.

"Nyu York Tayms", 3 mart 1992-ci il**"Ermənilər tərəfindən törədilən soyqırım":**

-- Ağdam, Azərbaycan, 2 mart ("Röyter"). Bu gün sonuncu sovet qoşunları Dağlıq Qarabağı tərk edirlər. İTAR-TASS İnformasiya Agentliyi xəbər verir ki, 366-cı motoatıcı alayı ərazidən çıxmağa, əslində isə, müharibə edən iki etnik qrup – ermənilər və

azərbaycanlılar arasındakı buferi aradan götürməyə başlamışdır.

"Röyter" in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. "Birinci dəfə 35 meyit saydım və mənə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi".

Etnik zorakılıq və iqtisadi böhran dekabrda 11 keçmiş sovet respublikası tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına səbəb ola bilər. Birliyə üzv dövlətlər xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı.

Dağlıq Qarabağdakı 4 illik müharibə 1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baş verən döyüş xüsusilə dəhşətli idi.

The Boston Globe

3 mart 1992-ci il

Pol Kuin-Cac, Bakı, Azərbaycan:

-- Dünən Azərbaycan erməni hərbcilərinin keçən həftə kişi, qadın və uşaqları Dağlıq Qarabağdakı bir şəhərdən çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi. Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü və qarlı örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların erməni hərbciləri tərəfindən öldürüldüyünü deyir.

Hadisə yerində olan jurnalistlər qətlə yetirilmiş insanların dəqiq sayını söyləməklə çətinlik çəkirlər. İşğal zamanı Xocalıda çoxlu sayda dinc əhəlinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır. Bölgənin ətrafında uçan vertolyot çoxlu sayda meyitlər görmüşdür. BBC xəbər vermişdir ki, fransız fotoqraf 31 cənazə saymışdır. O bildirmişdir ki, içərisində qadın və uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən başlarından güllə ilə vurulmuşdur.

Bu arada Xocalı icra hakimi Elman Məmmədov Bakıda mətbuat konfransında bildirmişdir ki, hücum zamanı 1000 adam öldürülmüş, 200-dən artıq itkin düşmüş, 300 nəfər əsir götürülmüş, 200 nəfər yaralanmışdır. Məmmədov 366-cı alayı hücumla başçılıq etməkdə və erməni quldurlarına yol açmaqda ittiham edir.

Hazırladı:
T. AYDINOĞLU,
"Xalq qəzeti"



edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş və Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedi ki, erməni çavuşları onları "müsəlman olduqları üçün" döydürdülər.

Fərarilər bildirdilər ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işğal edən erməni hərbcilərinin dəstəkləyirdi. Onlar bildirdilər ki, qadın və uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhməd Müfit dedi: "Biz dağlardan keçərək bir qrup gətirdik. Bu zaman ermənilər bizi gördü və atəş

atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları doğramağa başladılar". Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.

Raziya Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığıni bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb.

Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi.

Sağ qalanların dediyinə

Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir. Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan bölgənin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıldı və bir nəfər öldü.

Times

2 mart 1992-ci il

"Qarabağda cənazə təpələri":

-- Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub. Biz Dağlıq Qarabağın qarlı örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Götürün, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarca insan cənazələri əks etdirilirdi. Azərbaycanlılar iddia edirlər ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi

Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə həmin təpələrdə onlarca meyit göstərilirdi.

The Washington Post

2 mart 1992-ci il

"Erməni basqınları azərbaycanlıların ölümü və qaçqın düşməsi ilə nəticələnir":

-- Xocalının 10 min əhalisindən, təxminən, 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan Televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.

The New York Times

3 mart 1992-ci il

"Ermənilərin törətdiyi qırğın":

-- Ağdam, Azərbaycan, 2 mart ("Röyter") -- Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbcilərinin mülki vətəndaşlara qarşı törətdiyi soy-

rəhberinin köməkçisi Əsəd Fərəşov dedi: "Qadınların və uşaqların başlarının dərisi soyulmuşdur. Biz meyitləri yığmağa başlayanda onlar bizi gülləyə tutdular".

"Röyter" in fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: "Birinci dəfə 35 meyit saydım və mənə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi".

"Times", 3 mart 1992-ci il**"İşlənirilməmiş soyqırım", Anatoli Liven:**

-- Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının azərbaycanlı qaçqınlara qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itkin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırımı nəticəsində öldürülmüş insanlarını

İyirmi yeddi il bundan əvvəl, fevral ayının 25-dən 26-na keçən gecə erməni terror dəstələrinin və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı sakinlərinə qarşı törədilən dəhşətli soyqırımı aktı özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummillii lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıldı. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı (genosidi) günü haqqında" qərar qəbul etdi. BMT-yə, dünya dövlətlərinə bu qətləmin gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırırdı.



Dövlətimizin başçısı cənab İlham Əliyev də Azərbaycana rəhbərliyə başladığı vaxtdan etibarən Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır.

Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətləmə obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri də danılmazdır. Mehriban xanımın gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının

0 gün gələcək...

insanlığa sığmayan qətləri haqqında dolğun şəkildə məlumatlandırılır.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirilməsi isə bu faciənin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Belçika Krallığının Brüssel şəhərində izdihamlı mitinqin keçirilməsində əsas məqsəd də azərbaycanlıların Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının tanıtılması olub.

Kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılan mitinqdə çıxış edən

Azərbaycan diaspor təşkilatları nümayəndələrinin Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırışlarında 27 il əvvəl Ermənistan tərəfindən törədilən Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, torpaqlarımızın geri qaytarılması üçün işğalçı dövlətə təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşən azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, Diliqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, münəqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri məlum qərar və qətnəmələrə Ermənistan tərəfinin riayət etməsi kimi tələblər öz ifadəsini tapıb.

Şübhəsiz ki, Azərbaycandan kənarda bu cür tədbirlərin keçirilməsi bir daha dünyaya bəyan edir ki, Ermənistan illərdir ki, terrorçuluq və



işğalçılıq siyasəti yürüdür. Mərhum jurnalist Çingiz Mustafayevin çəkdiyi kadrların bütün dünyaya yayılmasına, BMT kimi mötəbər bir təşkilatın 4 qətnəmə qəbul etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən hələ də Ermənistanla güclü təzyiq göstərilir. Ona görə də bu dəhşətli faciənin unudulmaması və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması hər birimizin, eləcə də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın borcudur. Ümumiyyətlə, Azərbaycan vətəndaşları, o cümlədən, dünya azərbaycanlıları tərəfindən bu missiya layiqincə yerinə yetirilməlidir.

Xocalı faciəsi xalqımızın heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan nəticələr də onu deməyə əsas verir ki, bu dəhşətli törədilən təzliklə ədalət mühakiməsi qarşısına çıxarılacaq, cinayətlərinə görə cavab verəcəklər.

Səbuhi ABBASOV,
Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasının sədri

Venesuela mətbuatında Dağlıq Qarabağ haqqında məqalə

☐ **"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə təhlükəsizlik arxitekturasına yeni təhdidlər: çağırışlar və cavablar"**



Venesuelanın "Universidad del Zulia" nəşriyyatının çap etdiyi və Skopus seriyasından olan "Option" jurnalının 87-ci sayında Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, diplomatiya və xarici siyasət kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Sadir Məmmədovun "Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə təhlükəsizlik arxitekturasına yeni təhdidlər: çağırışlar və cavablar" adlı məqaləsi dərc

olunmuşdur. Jurnalın 17 səhifəsini tutan məqalədə beynəlxalq təhlükəsizliyə yönələn təhdidlər və transserhəd təhlükələri tədqiq edilib. Müəllif öz fikir və düşüncələrini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi prizmasından araşdırıb, münaqişənin ədalətli həllinin dünyada baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini qeyd edib.

S.Məmmədov "böyük Ermənistan" xülyası ilə yaşayan erməni ideoloq-

larının yürütdüyü siyasətin dünyada terrorizm və ekstremizmə yol açdığını, bu cür cinayətlərin qarşısının vaxtında alınmadığı təqdirdə beynəlxalq aləmdə sülhü və əmin-amanlığı qorumağın mümkün olmayacağını diqqətə çatdırıb. Müəllif, eyni zamanda, İŞİD terror qruplaşmasının, Rusiya-Ukrayna münaşibətlərinin qanlı məcraya yönəlməsinin mahiyyətini beynəlxalq hüquq nöqtəyi-nəzərindən təhlil edib qiymətləndirir. Müəllif bir çox konfliktlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin zaman-zaman uzanmasının əsas səbəblərindən biri kimi dünyada mövcud olan ikili standartları hesab edir.

Bələ bir məqalənin nüfuzlu jurnalda dərc olunması Azərbaycan qadınlarının dünyaya çatdırılmasında xüsusilə əhəmiyyətlidir.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

Xocalı faciəsinin qurbanları ehtiramla anıldı



SUMQAYIT

Gəncilər şəhərində anım tədbirləri "Göyərçin" abidəsinin qarşısından start götürən yürüşlə başlandı. Yürüşə qatılan şəhər ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanında Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin qarşısına gələrək onların ruhuna ehtiramlarını ifadə etdilər. Faciənin 27-ci ildönümü ilə əlaqədar ötən həftədən etibarən Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, təhsil və mədəniyyət ocaqlarında ədəbi-bədii tədbirlər, xatirə gecələri, sərgilər təşkil olunub, şəhidlərlə görüşlər keçirilib.

Fevralın 26-da isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, sənaye müəssisələrinin, təşkilat və idarələrin rəhbərləri, habelə aşısaqqallar, ziyalılar və gənclər ümumşəhər anım mərasimində iştirak etdilər. Xocalı abidəsinin önünə gül dəstələri qoyuldu və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasimdə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verildi. Bu soyqırımı nəticəsində dinc əhaliyə amansızlıqla divan tutulub, yüzlərlə uşaq, qadın, qoca qətlə yetirilib, şəhər tamamilə Yer üzündən silinib. Əsir götürülənlər və itkin düşənlər də az olmayıb. Bildirildi ki, bu faciənin dünya ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib. Bunun nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hədudlarından kənarda geniş qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl yirtici siması göstərilir.

Mərasimin sonunda şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində məskunlaşmış Xocalı köçkünləri ilə görüşdü və onların qaçqınları ilə yaxından maraqlandı. Xocalı köçkünləri Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər. Azərbaycan haqq səsinin mütləq eşidiləcəyinə, işğal altında olan bütün torpaqlarımızın düşməndən azad ediləcəyinə möhkəm əminlik ifadə olundu.

ABŞERON

Xocalı soyqırımının 27-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da silsilə tədbirlərlə anılıb. Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, təhsil ocaqlarında faciə ilə bağlı müxtəlif tədbirlər keçirilib. Mədəniyyət Mərkəzində keçirilən Xocalı soyqırımına

həsr olunmuş anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, habelə rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.



İştirakçılar əvvəlcə mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.

Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Anım mərasimində Abşeron Rayon Mədəniyyət Mərkəzinin özəfəliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış "Əsgər olacam" kompozisiyası təqdim edilib. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın, qocaların başına gətirilən müsibətlər, ermənilərin vəhşiliyi, şəhərin yer üzündən silinməsi, bu soyqırımına dünyanın göz yumması, nəhayət, Xocalının azad olunması gününün yaxınlaşmasından bəhs edilir.

ŞAMAXI

Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Şamaxıda faciə qurbanlarının xatirəsi anılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri tərəfindən "Soyqırımı abidəsi" ziyarət edilib, abidənin önünə tər qərənfillər düzülmüşdür.

Tədbir Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində davam etdirilmişdir. İştirakçılar əvvəlcə Xocalı



faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon icra

hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bu günün tarixinə nəzər salmış, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin tək-cə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlməmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidlə tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildi. Daha sonra 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev soyqırımı faktına beynəlxalq hüquqi və siyasi qiymətin

orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, tələbə-gənclər, hərbi hissələrin şəxsi heyətləri abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznə yad ediblər.

Mərasimdə Xocalı soyqırımı ilə bağlı ürək göynədən faktlar və rəqəmlər misal gətirilib və bildirilib ki, yüz illər ötsə də, mənfur ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin nəticələri unudulmayacaq və onlar törətdikləri ağılasığmaz vəhşiliklərə görə gec-tez haqq divanı qarşısında cavab verməli olacaqlar.

Xocalı soyqırımının 27-ci ildönümünün qeyd olunması barədə məlum sərəncama əsasən rayonun idarə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında Xocalı soyqırımına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.

BALAKƏN

Xocalı faciəsinin 27-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da geniş



şəkildə qeyd edilib. Rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb, idarə və təşkilatlarda, ümumtəhsil məktəblərində faciə ilə bağlı müxtəlif tədbirlər və anım mərasimləri keçirilib.



LƏNKƏRAN

Fevralın 26-da Lənkəran şəhərində Azərbaycanın soyqırımı qurbanları xatirə parkındakı "Ana heykəli" qarşısında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətində isə Xocalı şəhərindən köçkün düşərək Balakən rayonunda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməli işlər barədə ətraflı məlumat verib. O, ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı haqqında dediyi sözləri xüsusi olaraq vurğulayıb: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəlməmiş Xocalı

soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Daha sonra nətiq bildirmişdir ki, Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri çərçivəsində Xocalıda törədilən qırğınla bağlı bir sıra ölkələrdə silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında rolu danılmazdır. Məhz onun təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı həqiqətlərini dünyaya çatdırılmasında xüsusi rol oynayır.

Tədbirdə çıxış edən xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Xocalı şəhərindən olan, rayonda məskunlaşmış ailələrin üzvləri ilə birlikdə "Şəhidlər Xiyabanı"nda Vətənin azadlığı və suverenliyi

uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş bəşəriyyət tarixinin ən böyük qətləmlərindən olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş sərgi ilə tanış olublar. Rayon mədəniyyət işçilərinin ifasında faciənin dəhşətli məqamlarını və erməni vandalizmini əks etdirən "Xocalını unutma" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

QAZAX

Qazaxda Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Cəzasız cinayət" adlı ədəbi-bədii kompozisiya və sərgi keçirilmişdir. Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babayev, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.



Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində məktəblilərin Xocalı faciəsinə həsr etdikləri 50 rəsm

əsrindən ibarət sərgi ilə tanış olublar.

Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən Rəcəb Babayev uşaqların Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdiyi rəsmlərdə faciəni canlandırdıqlarını, rəsmlərdə düşməne nifrətin və Xocalıya ədalətin çox canlı şəkildə əks olunduğunu bildirmişdir.

Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunduqdan sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək demişdir ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, kəçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə gecə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babayev tədbirdə çıxış edərək Azərbaycan xalqının erməni millətçiliyi tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışmışdır. Qeyd etmişdir ki, Xocalıda baş verən dəhşətli gəcəni Azərbaycan xalqı 27 ildir ki, yaşayır. Xocalıda törədilən soyqırımının, faciənin misli-bərabəri yoxdur. Bütün dünya insanlığa qarşı vəhşiliyi fevralın 26-na keçən gecə Xocalıda görüb.

İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Xocalı soyqırımının tanınılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmış, 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması qərara alınmışdır.

Respublika Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülməli işlərə söz açan rayon rəhbəri məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. O, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılmasının bu istiqamətdə görülməli işlərin bariz nümunəsi olduğunu bildirmişdir.

İcra hakimiyyətinin başçısı demişdir ki, bu gün

Ayrim, Xeyrimli, Barxudarli, Sofulu, Qizilhacili, Yuxari Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdığı altında olan Qazax da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 şəhidi var ki, onların da 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ölkə başçısının apardığı məqsədyönlü və düşünülmüş siyasət nəticəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını deyən rayon rəhbəri bunun üçün Azərbaycanın güclü ordusu olduğunu qeyd etmiş, 2016-cı ilin Aprel döyüşlərini qələbəyə aparın yolun, zəfər salnaməsinin başlanğıcı olduğunu bildirmişdir.

Sonra şəhər 2 sayılı uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında "Cəzasız cinayət" adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Uşaq Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvlərinin Azərbaycanın ilk işğal olunmuş kəndi Bağanis Ayrim kəndinə, eləcə də Xocalı faciəsinə həsr etdikləri "Əsgərənə gedən yol" adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

2 sayılı uşaq musiqi məktəbi müəllimlərinin ifasında "Sarı gəlin" kompozisiyası, xor kollektivinin ifasında səslənən "Xocalım" adlı mahnı, müəllim kollektivinin ifasında "Qalx ayağa, Azərbaycan!" şeiri də o ağırlı-acılı günləri canlandırmış, düşməne nifrət hissini bir daha alovlandırmışdır.

TOVUZ

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı respublikamızda keçirilən



silsilə anım tədbirləri Tovuzda da davam etdirilib. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, geniş tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər

idman idarəsinin reisi Sahib Ələsgərov, E.Orucov adına Bayramlı kənd tam orta məktəbin tarix müəllimi Yeganə Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsinin ermənilər tərəfindən azərbaycanlılara qarşı münəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirdilər.

Qeyd olundu ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın bu faciəni soyqırımı kimi tanımasına nail olmaqdır. "Xocalıya ədalət!" beynəlxalq informasiya kampaniyası hazırda dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir və faciənin mənaəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır.

Prezident İlham Əliyevin bu məsələdəki qətiyyətli mövqeyi, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.

Sonda iştirakçılar Xocalı faciəsinə həsr olunmuş sənədi filmə tamaşa etmişlər.

SALYAN

Salyan rayonunda faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə "Şəhidlər" xatirə kompleksində "Əsgər anası" və Azərbaycanın Milli



Qəhrəmanı Nazim Babayevin abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və ölkəmizin ərazi bütövlüyü uğrunda, o



planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında anım tədbirləri keçirilmişdir.

Bela tədbirlərdən biri də Heydər Əliyev Mərkəzində "Xocalını unutmayaq" mövzusunda təşkil olunan elmi-praktik konfrans idi. Əvvəlcə rəsm sərgisi ilə tanış olan tədbir iştirakçıları daha sonra Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, gənclər və

cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Anım mərasimində "Xocalı faciəsi" qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmişdir.

Əli NƏCƏFXANLI, İlqar HƏSƏNOV, Hamlet QASIMOV, Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"

Xarici xəbərlər

Rusiya

İqor Malaşenko intihar edib



Məşhur rusiyanlı politoloq İqor Malaşenko ölüb. Məlumatla görə, o, intihar edib. Qeyd edək ki, Malaşenko NTV televiziyasının yaradıcılarından biridir. O, həmçinin Rusiyadakı son prezident seçkisində

Kseniya Sobçakın seçki qərarlarında çalışıb. Xəbəri "Kommersant" qəzeti yayıb.

Fransa

3,6 mindən çox avtomobil geri çağırılır



"Renault" şirkəti təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədar 2017-ci ilin noyabrında Rusiya bazarlarında satılan 3,6 mindən çox avtomobili geri çağırır.

Qeyd olunur ki, bu proses "Sandro", "Logan", "Dokker" modellərinə şamil olunur. Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək. Xəbəri TASS yayıb.

İspaniya

Ən sağlam ölkə



"Bloomberg" tərəfindən təşkil edilmiş dünya ölkələrinin indeksinə əsasən İspaniya 2017-ci ildə qərarlaşdığı altıncı yerdən qalxaraq, 169 ölkə arasında birinci yeri tutub və dünyada ən sağlam ölkə adlandırılıb. Bildirilir ki, reyting tərtib edilərkən demografik və ekoloji göstəricilər nəzərə alınıb.

Qeyd edək ki, İspaniya Avropa İttifaqı ölkələri arasında ən yüksək uzunömürlüyə malikdir və ölkənin 2040-cı ildə bu göstərici üzrə Yaponiyanı ötəcəyi gözlənilir.

İnformasiyanı "The Local" yayıb.

"Barselona"nın yeni hədəfi



"Barselona"nın yay transfer pəncərəsi dövründə ilk hədəfi müəyyənləşib.

Bildirilir ki, Kataloniya təmsilçisi "Atletiko"nun futbolçusu Saul Nigesi heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. "Barselona"nın Saul üçün 110 milyon avroluq təklif hazırladığı

bildirilib. "Atletiko" ilə 2026-cı ilə qədər müqaviləsi olan 24 yaşlı yarımmüdafiəçi bu mövsüm La Liqada 21 qarşılaşmada iştirak edib.

"Barselona"nın futbolçusu İvan Rakitiçin komandanı ayrılacağı təqdirdə Saul üçün "Atletiko" ilə rəsmi danışıqlara başlayacağı bildirilir.

Xəbəri "Goal.com" yayıb.

Hazırladı:
Elçin ABBASOV, "Xalq qəzeti"

Hindistanla Pakistan arasında yeni hərbi insident

□ **Dünən səhər Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Kəşmirin Pakistana aid hissəsində "Caişə-Məhəmməd" qruplaşmasının düşərgəsinə ağır zərbə endirib. "Hindistan Times" in məlumatına görə, düşərgə tamamilə dağıdılıb. Məlumatı "Interfaks" verib.**

Hindistan xarici işlər nazirinin müavini Vicay Qokxale bildirib ki, hava zərbələri yalnız bu böyük düşərgəyə endirilib və Hindistan hərbiçiləri çalışıblar ki, əməliyyat zamanı dinc sakinlərə zərər dəyməsin. Onun sözlərinə görə, zərbələr nəticəsində qruplaşmanın bütün döyüşçüləri və komandirləri məhv edilib. "Hindistan Balakota rayonunda qruplaşmanın ən böyük düşərgəsinə zərbələr endirib. Zərbələr preventiv xarakter daşıyıb. Bizdə olan məlumata görə, qruplaşma Hindistan ərazisində terror aktı planlaşdırırmış".

Dünən xarici KİV də təsdiq edib ki, zərbələr Hindistan və Pakistan arasındakı demarkasiya xəttinə – Pakistan ərazisinə endirilib.



Bundan bir qədər əvvəl isə Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi general Asif Qafur Hindistanı ölkənin hava məkanını pozmaqda ittiham edib. O bildirib ki, Hindistan HHQ-nin hərbi təyyarələri heç bir səbəb olmadan Kəşmir rayonunda Pakistanın hava məkanına daxil olub.

General təsdiq edib ki, Hindistan təyyarələri "Pakistan HHQ-nin vaxtında və effektiv şəkildə verdiyi cavabla qarşılaşdıqdan sonra özünü xilas etməyə çalışaraq tələsik ölkənin hava məkanını tərk edib".

Asif Qafurun sözlərinə görə, Hindistan təyyarələrinin hücumu nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

Parlament seçkiləri təkrar keçirilə bilər

Moldova Prezidenti İqor Dodon bildirib ki, səsvermə nəticəsində qanunverici orqanda təmsil olunan partiyalar hakim koalisiya barədə razılığa gəlməyəcəyi və hökuməti formalaşdırma bilməyəcəyi təqdirdə respublikada təkrar parlament seçkiləri keçirilə bilər. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Prezident, həmçinin bildirib ki, əgər partiyalar koalisiya yaradılması barədə razılığa gələ bilməsələr, parlamentin buraxılmasına və seçkilərin yenidən keçirilməsinə qərar verəcək.



O, həmçinin qeyd edib ki, səsvermənin yekun nəticələri elan olunduqdan və təsdiqləndikdən sonra parlament seçkilərinin qaliblərini məsləhətləşməyə dəvət edəcək.

Xatırladaq ki, Moldovada parlament seçkiləri fevralın 24-də keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, parlamentə üç partiya və bir seçki bloku keçib, lakin onların heç biri hökuməti formalaşdırmaq üçün lazım olan 101 mandatdan 51-ni qazana bilməyib.

Mahmud QƏRİBOV,
"Xalq qəzeti"

Böyük Britaniyada 15 nazir istefa vermək niyyətindədir

□ **"Daily Mail" in yaydığı xəbərə görə, Böyük Britaniya hökumətində azı 15 nazir istefa verə bilər. Nəşrin verdiyi məlumatda bildirilir ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqı (Aİ) üzvlüyündən səsiz çıxması variantına üstünlük verəcəyi təqdirdə, bu qaçılmaz olacaq.**

Mənəbə qeyd edir ki, istefa verəcək hökumət üzvləri arasında biznes, enerji və sənaye strategiyası üzrə dövlət katibi Qreqq Klark, ədliyyə naziri David Qauke, əmək və təqaüdlər naziri Ember Radd da var.

Ümumiyyətlə, "sert Brexit" variantı həyata keçsə, iqtidardakı Mühafizəkarlar Partiyası üzvlərindən 25 nəfər istefa verməyə hazırdır.

Ötən gün 23 nəfər mühafizəkar millət vəkili məxfi yığıncaq keçirərək səsiz "Brexit" in qarşısını almağın mümkün yollarını müzakirə etdikləri bildirilir. Al ilə səsiz imzalanmasa, parlament üzvləri Baş nazirdən "Brexit" i təxirə salmağı tələb edəcəklər.

Bildirilir ki, T.Mey səsiz variantdan yan keçməklə kütləvi istefalardan yaxa qurtarmağa çalışır. Mühafizəkarlar Par-



tiyasındakı mənəbin verdiyi məlumata görə, 20 nazir istefası hökumət üçün "fəlakət" dir.

Rövşən ATAQİŞİYEV,
"Xalq qəzeti"

B İ L D İ R İ Ş

"Xalq qəzeti"nin 27 yanvar və 8 fevral 2019-cu il tarixli nömrələrində **"İçərişəhər" Dövlət Tarix-Memarıq Qoruğu İdarəsinin Elmi – Mədəni Mərkəzi** tərəfindən Lot-1. Bakı Xanları muzeyinə inventarların satılınması və Lot-2. Bakı Xanları muzeyinə digər məşin və avadanlıqların satılınması üçün dərc olunmuş açıq tenderdə iştirak edən iddiaçıların sayı 3 (üç)-dən az olduğundan sənədlərin təqdim olunması vaxtı uzadılaraq 2019- cu il martın 13-nə, tender təklifi və bank təminatı zərfinin təqdim edilməsi 2019- cu il martın 27-nə, tender zərflərinin açılışı isə 2019-cu il martın 28-nə təyin edilmişdir.

B İ L D İ R İ Ş

"Xalq qəzeti"nin 23 yanvar və 5 fevral 2019-cu il tarixli nömrələrində **"Azərsu" ASC-nin "Sutikint" Müəssisəsinin** daxili vəsaiti hesabına mal-materialların satın alınması məqsədilə dərc edilmiş tenderdə iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 14 mart 2019-cu il saat 16.00-a, təkliflərin açılışı isə 15 mart 2019-cu il saat 16.00-a dəyişdirilmişdir.

Əlaqələndirici şəxs – Təchizat və Satınalmaların İdarə olunması Departamentinin satınalmaların təşkil şöbəsinin mühəndisi Hikmət Qasımov (hikmat.qasimov@azersu.az +994124314767(2249).

Hava proqnozu

☞ **Fevralın 27-də**
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, aralıq tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə aralıq yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz aralıq güclənəcək. Gecə 3-6, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm cive sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
☞ **Naxçıvan Muxtar Respublikasında** aralıq yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacaq.
☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,**

Zəngilan, Laçın, Kelbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında aralıq yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 2-6, gündüz 8-13 dərəcə isti olacaq.
☞ **Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək. Gecə 0-4, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.
☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** bəzi yerlərdə aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-5, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 4-6 dərəcə isti olacaq.

Müsəlman ölkələrinin xarici işlər nazirləri Əbu-Dabidə bir araya gələcəklər



Organisation of Islamic Cooperation

□ **Bu il martın 1-də Əbu-Dabidə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasının keçirilməsi planlaşdırılır. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.**

Xəbərdə deyilir ki, "İslam əməkdaşlığının 50 illi: tərəqqi və inkişafın yol xəritəsi" deyəti altında keçiriləcək sessiyanın gündəliyinə bir sıra siyasi, iqtisadi və sosial məsələlər, həmçinin çağdaş dünyada müsəlman aləmi qarşısında duran kəskin problemlər daxil edilib.

İclasda 56 üzv ölkədən və beş müşahidəçi dövlətdən nümayəndələr iştirak edəcəklər. Nazirlərin görüşünə İƏT-in baş katibi Yusif bin Əhməd al-Usaymin də qatılacaq.

Yeri gəlmişkən, İƏT-in 50 illik yubileyi ilə üst-üstə düşən ikigünlük sessiyada xarici işlər nazirləri müsəlman ölkələrində sülh və sabitlik, habelə inteqrasiya və əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Nazirlər həmçinin ekstremizmlə, dini istismar və kin və nifrətin qızışdırılması ilə mübarizə yolları ətrafında da fikir mübadiləsi aparacaqlar. Bundan başqa, təşkilata üzv ölkələr arasında humanitar, elmi, texnoloji, informasiya, hüquq və maliyyə sahələri üzrə əlaqələrin möhkəmləndirilməsi də müzakirə olunacaq.

M.HACIXANLI, "Xalq qəzeti"

Kanadada ağır yol qəzası

□ **Kanadanın şərqində 70 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.**

Hadisə yerli vaxtla saat 10:00-da Ontario əyalətinin cənubunda olub. Ştat polisinin nümayəndəsi Kerri Şmidt bildirib ki, qəzaya səbəb əlverişsiz hava şəraiti olub. Ontarioya güclü qar yağmış. Yollarda görünüş olduqca məhduddur.

"CTV" telekanalının məlumatına görə, qəzaya düşən avtomobillərin əksəriyyəti yük və yanacaq daşıyan maşınlar olub. Yola 500 litrdən çox dizel yanacağı tökülüb. Xəsərat alanlar var.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

Allah rəhmət eləsin

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov və şöbənin əməkdaşları iş yoldaşları Elman Paşayevə qayınatısı

TAHİR MİRZƏYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Asif Əsgərov və Nəsimi Rayon İcra Hakimiyyəti aparatının kollektivi Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı

RÖVŞƏN İBRAHİMOVUN

vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və aparatın kollektivi Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı

RÖVŞƏN İBRAHİMOVUN

vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Şirvan şəhərindən Mərdan Camalov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Rafil Hüseynov və Masallı Rayon İcra Hakimiyyətinin kollektivi Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı

RÖVŞƏN İBRAHİMOVUN

vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**HƏSƏN
HƏSƏNOV**

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azerbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

**İNDEKS 0282
TİRAJ 7321
SİFARİŞ 605
QİYMƏTİ 40 qəpik**

Çapa imzalanmışdır 2:00